



AZƏRBAYCANIN  
TƏBİƏT VƏ MEMARLIQ  
MÖCÜZƏLƏRİ



Azərbaycan  
Milli Elmlər Akademiyasının  
70 illiyinə həsr olunur



Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEV**

*İnsanın yaxşı həyatını təmin edən  
əməllərdən biri də ekoloji vəziyyət, sağlamlıq  
və təbiətin, ətraf mühitin qorunmasıdır.*

Ar 2015  
1776

AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI

Akademik H.Ə.Oliyev adına Coğrafiya İnstitutu  
Memarlıq və İncəsənat İnstitutu


AMEA-nın prezidenti akademik Akif Əlizadənin  
ümumi redaktəsi ilə

Azərbaycanın təbiət və memarlıq möcüzələri. Kitab-albom  
Bakı, Şərqi-Qərb Nəşriyyat Evi, 2015, 340 səh.

ISBN 978-9952-505-64-1

Nəşrdə Azərbaycanın füsunkar təbiət gözəllikləri: başı qarlı uca dağları, yaşıl meşələri, gur sulu çayları, soñalı yaylaqları, bərəkətlili torpağı, barlı-bəhərlili tarlları, bağları haqqında malumat verilmiş, rongarong təbiət mənzərələrinin coxsayılı fotosular yerləşdirilmişdir. Azərbaycanın tabii-coğrafi bölgələrinin: Böyük və Kiçik Qafqaz dağlarının, Kür-Araz ovalığının, Naxçıvan və Lənkəranın insanı həyrləndirən təbii möcüzələri ayrıca fəsilələrdə oxuculara təqdim olunmuşdur. Nəşrdə həmçinin təbiət gözəllikləri ilə ahəngdarlıq yaradan memarlıq inciləri: sildirməm qayalar üzərində ucalan əzəmətli qalalar, möhtəşəm bürclər, sadalar, o cümlədən zəngin, coxchətli inşaat sonatımızı əks etdirən digar qiymətli tarixi-memarlıq abidələri: saraylar, məscidlər, türbələr, karavansaralar haqqında məlumatlar toplanmış, bu abidələrin fotosuları əks etdirilmişdir.

# AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MÖCÜZƏLƏRİ



104090




## MÜNDƏRİCAT




**12. Büyük Qafqaz**

Büyük Qafqaz – möhtəşəm dağlıq sahə olub, cəoxsayı səlslə və dağ göllərinən ibarətdir. Üzunluğu 1500 km-ə yaxın olan Büyük Qafqaz Azərbaycan ərazisində Tino-Rosso (3374 m.) dağından başlayaraq şimal-qərbdən cənub-şərqə, Xəzər dənizi sahilindəki Abşeron yarımadasına doğru uzanır.




**200. Kür-Araz**

Kür-Araz ovalığı – Kür və Araz çayları vadisində Azərbaycanın mərkəzi hissəsində yerləşən geniş düzənlilikdir. Kür-Araz ovalığı dağ dalambaclarında yaşamaya alışmış şəhər shəhəri üçün ilk baxışdan dərzdürəci görkənsizdir, bu cöllərdə doğulub boyu-başa çatmış insanlar üçün hec də belə deyildir. Burada təbiət her il yax şəhərdə "çəməntər görzəli" lələlərdən əl ranglı libessüngərdir.




**220. Kiçik Qafqaz**

Möhtəşəm dağ silsilələri, qərbi zirvələri, yaşıl meşələri, gursulu çayları, darin dağdañxılı gökəkləri olan Kiçik Qafqazın təbiiəti zəngin və rəngarəngdir. Dolanbac axan çayları, mavi gölləri, yaşıl dağ meşələri insanı özünməzdir, onu nezərimiz gözəlliklərlə qarşı-qarşıya qoyur. Kiçik Qafqazın təbiiət gözəlliklərinin özünməssəsə varlığıdır.



**250. Lənkəran**

Elifraflı etimoliyik ki, Lənkəran-Talış dağları regionu dölyənin cannat güşələrindən biridir. Talış dağlarının unutulmaz gözəllikləri həmişə bizim gözümüzün ömüründə canlanır. Azərbaycanın bu subtropik diyarı o qədər illahətəricidir ki, qair olmadan belə şeir yazmaq olar.



**290. Naxçıvan**

Naxçıvan ərazisinin landschaftları özünməssəsəliliyi ilə seçilir. Bu diyara ilk dəfə gələn insan alçatmış hündür dağ zirvələri, hamar və geniş, demək olar ki, biki örtüyündən məhrüm düzənliliklər, cəox da hündür olmayan qayaqların nəqđ qəhrəmanlarının fantastik dağ şəhərlərinin xatirləndərən "nəcisi qıllılar" i ilə rəstlaşa bilər.

# ÖN SÖZ

Cox keçmişəm bu dağlardan,  
Durna gözülü bulaqlardan,  
Eşitmışam uzaqlardan  
Sakit axan arazları,  
Sinamışam dostu, yarı...  
Man bir uşaq, sən bir ana,  
Odur ki, bağlıyam səna,  
Hankı səmtə, hankı yana  
Hey uçşəm də yuram sənsən!  
Elim, günüm, obam sənsən!  
El bilir ki, sən manimən,  
Yurdum-yuvəm məskoniñsən,  
Anam, doğma vətəniñsən  
Ayrlarımları könül candan?  
Azərbaycan, Azərbaycan!

Səməd Vurğun

Qədim zamanlardan bu günə kimi beynalxalq iqtisadi və mədəni əlaqlarını qoruyub saxlayan Azərbaycan əlverişli coğrafi mövqeyə malik olub Avropa ilə Asiyunun qoşşığında yerləşir.

Azərbaycan həla qədim zamanlardan bəri öz yanan ocaqları, atasqları (od məbdələri) ilə möghurdur. "Azərbaycan" etimoloji adı qədim məşəyə malikdir. Məlumdur ki, həla bizim eradan avval bu ərazilərin əhalisinin çox hissəsi adı sitayıf edirdi. Bəzi əmənbələr görə ölkənin adının tərcüməsi od, alov olan "Azor" toponimi ilə bağlıdır. Digər variant ilə də razılaşmaz olar. Bu varianta görə bu ad "az" və "ar" sözlərinin birləşməsindən yaranıb. Türk dilində "az" "yaxı arzu", "xoş dilək", "uğurlu tale", "ar" sözü isə "casır", "igid kişi", "odun qoruyucusu" mənalarını ifadə edir. Abşeronda "Yanar Dag" adlı yer vardır. Naxçıvanda, Kalbəcorda, Lankoranda, Babadağda yer səthinə qaynar su çıxır. Suraxanda hər zaman yanın vo heç bir zaman sönməyən "Ataşagh" vardır. Uzun əsrlər boyu oda sitayıf edən ölkələrdən, hətta uzaq Hindistandan gələnlər burda ibadət edirlər. Azərbaycan, onun sorahdları, coğrafi mövqeyi, yaşayış məntəqələri, Xəzər dənizi və s. haqqında Herodot (b.e.a. V asr), Strabon (b.e.a. 64-63-cü illar) və b.e. 23-24-cü illar), Polibi (b.e.a. 200-120-ci illər qədər), Klavdi Ptolemy (90-160-ci illar kimi) və digər qədim alımlılar öz tədqiqatlarında məlumat vermişlər. Ərəb coğrafiyasının sahəyolları Ibn Xordadbeh (820/826-912/913-a yaxın), Əbu-ləs İştahri (820-934-cü iller), görkəmli alim və mütəfakkirlər Rəşidəddin Fəzilullah (1247-1318-ci iller), Məmməd Naxçıvanı (XIII əsrin axarı - XIV əsrin ortaları) və digərləri iqtisadiyyat, Azərbaycanın inzibati-ərazi bölgüsü (dağları, şəhərləri və çayları), onlar arasında əlaqə, ticarət yolları haqqında öz əsərlərində geniş məlumatlar vermişlər. Alban tarixçisi Musa Kalarıkatlı (VII-VIII əsrlər) "Alban tarixi" adlı əsərində Albaniyanı zangın tabiatı, səx shahisi, yaşlı cölləri, möhtəşəm bağları və mahsuldar torpaqları olan güzel bir ölkə kimi xarakterizə etmişdir. Venesiyalı F.Mauronun (1459) dünya xəritəsində, Əlisərfinin (1601) xəritələrində, eləcə də alman alımı və sayyahu A.Qlearinin (1647), I.Pyotr'un (1720) omri ilə tərtib olunmuş və 1723-cü ildə çap edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. təsvir edilmişdir. Azərbaycan coğrafiyasının Əbdürəşid Bakvi Azərbaycanın təkərələnməz işlimi, Bakı tabiatının gözəlliyi, Hacı Zeynalabdin Şirvani və Abbasqulu Ağa Bakuxanov isə Azərbaycan coğrafiyasının haqqında öz qiyməti fikirlərini söylemişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abiş, İ.Fiqurovski, A.Zaxarov və başqa alımların da rolü olmuşdur.

Yurdumuzun təkərələnməz təbii gözəlliklərinin təsviri Səttar Behlulzadə, Tahir Salahov, Təogrul Nərimanbəyov, Mikayıl Abdullayev və bir çox başqa istedadlı firça

ustalarının badıı asarlarında dö öz öksini tapmışdır. Bu gün "Azerbaiyancan" sözü səslidikdə ilk növbədə göz öndürən gözəl təbiəti deyil, həmçinin onun təbii zanginliyi olan neft canları. İnsanlar uzun ilər öncə uzaq ölkələrdən bu diyyara özünəməxsüs rongi vo iyi olan mayeni alda etmək üçün gəlirdilər. Yüzililliklər orzında netti tuluların içorisina doldurub dava karvanları ilə Şərqi Qorba aparanırlar. Azərbaycandan aparan neftdən yalnız işçilərləndən deyil, həmçinin bir çox xəstəliklərin müalicəsindən istifadə edirlər. Bu gün Xəzər dənizinin Azərbaycan hissəsində iri, nəhəng enerji, neft vo qaz layihələri həyata keçirirlər. Azərbaycan Xəzərofrazi vo Qafqaz regionlarının Avropana və Asiyaya arasındakı siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, regionun inkişafında müümət rəl oynayan yeni iqtisadi model yaradılmışdır. Azərbaycan təbiəti özünaməxsüs gözallık sorgusudur. Təbiəti bizim "ev"imiz, tükənməyən qida monbayımızdır. Bu zəngin "ev" bizim üçün çox dayayırlıdır.

Azərbaycan ham da rəngarəng rəleyifi ilə maşhurdur. Onun orazisinin xeyli hissəsinin dağlar şəhər edir. Ucsuz-bucagsız düzənliliklər göz oxşayan vo çox məhsuldardır. Respublikanın alaçığ hissəsi Xəzərsahili ovalqlar (dəniz soviyyasından - 27,5 m. yüksək), on yüksək nöqtəsi isə Bazardüzü (dəniz soviyyasından 4466 m. yüksək) zirvəsidir. Dağılıq ovalılarda dəha çox yayılmış yura və tabəsir dövrünün stixurlarınu yaşı 130-150 mln. il, an cavanlarının (dördüncü döyrə) isə (vulkanik, doniz, çay, buzlaq və s.) 600 min il və ya dəha azdır. Lakin Zəyəmçayın orta axınından, eləcə də Dorolayoz dağları vo Sədərək düzənlilikləyində 400-450 mln. il yaşı olan (aşağı paleozoy) an qədim səxurların yayılmışdır. Müasir səxurlara Xəzər sahilinin qumları, baliqquşları, çaydaşları və s. aiddir.

Ölək orazisi neft, təbii qaz, dəmir, xrom, qurğunun, sink, kobalt, molibden, mis, qızıl, alunit, daş duz, İsləndiya spatu və digər faydalı qazıntı yataqları ilə zəngindir. Belə ahatalı təbii zənginliyə malik olduğunu üçün Azərbaycanı "mineralar muzeyi" adlandırırlar. Kəlbəcər rayonunda İstisu, Naxçıvan MR-də Badamlı və Sirab mineral suları Azərbaycandan kənərda da maşhurdur. Abşeron yarımadasında Suraxani və Şix, Şəbrəndaki Qalaaltı, Şuşadakı Turşuz mineral suları müalicəvi əhəmiyyətli ilə seçilir. Talış dağlarında, Böyük Qafqazın conub və şimal-şərqi yamaclarındakı termal suların da xüsusi əhəmiyyəti vardır. Onların bir çoxunda balneoloji sanatoriyalar tikiilmişdir. Dünyada yeganə olan müalicəvi, yanımayan "naftalan nefti"nən də vətoni Azərbaycandır.

Palçı vulkanlarının müxtəlifliyinə və miqdarına görə (300-dən çox) Azərbaycan dünyada birinci yeri tutur. Ən hündür palçı vulkanı (400 m.) Toragaydır. Zəngin və rəngarəng Azərbaycan iqliminin formalşamasında əlkinin coğrafi mövqeyi, rəleyifi və Xəzər dənizi böyük rol oynayır. Xəzər dənizi sahillərinə nisbatan yaxın masafadə yələşən Böyük Və Kiçik Qafqaz dağlarının zirvələrinə doğru 9 ılımlı tipi bir-birini avoz edir. Burada yarımadsa və quru-cöl, mülayim-isti, soyuq və dağ-tundra iqlimlərinin müxtəlif tipləri müşahidə olunur.

Ölək orazisini ahata edən çay şəbəkəsi sanki mavi hörtümçök torunu xatırladır. Azərbaycanda 8400-dən artıq iri və xırda çay vardır. Ən iri çaylar Kür, Araz, Samur, Qanıx, Qəbir, Həkari, Girdimançay və s. hesab olunur. Belə gursulu dağ çaylarının böyük hidroenerji ehtiyatı vardır. Onların üzərində inşa edilmiş elektrik stansiyaları uğurla işləyir; yaxın gələcəkdə yenilərinin tikilməsi gözlənilir. Azərbaycanın Maralgöl, Böyük Və Kiçik Alagöllər, Batabat və s. kimi gözəl, manzaralı gölləri vardır. İnanılmaz cəzibədarlığı, gözəlliyyi ilə seçilən Göygöl gəronları heyrətə salır. Tabiatı yaradan o uca Tanrı - ecazkar gözəlliyyə məxsus bu diyyarda her şeyi aksiksiz tamamlamışdır. Buranın uca dağları, yaşıl çölləri, six meşələri, tamız havası, maral və özəni gördüyü zaman ürkən şəffaf suları, dik yamacları vardır. Uca Kapaz dağı bu ecazkar manzara-nı tamaşlayan gözəllik çələngidir. İnsanların yaradıldığı mavi gözülü Ceyranbatan və Mingeçevir su anbarları ham dəsəpublikanın təsərrütatında müümət əhəmiyyətə malikdir.

Xəzər dənizi - dünyada ən iri və təyi-bərabəri olmayan göldür. Azərbaycan xalqının hayatında özünaməxsüs yeri olan, eləcə də fiziki-coğrafi göstəricilərinə görə nadir təbiət obyektidir. Xəzər dənizinin flora və faunası endemikliyi ilə diqqəti cəlb

edir. Dünyada özünün qədimliyi ilə seçilən nəro baliq növlərinin 90%-i bu dənizdədir. Xəzərin takrir olunmaz sahil landschaftları burada olverişli rekreasiya şəraitini yaratır.

Respublikanın bitki aləmi də zəngindir. Bitki örtüyü özünün rəngarəngliyi ilə milli xalqalarımıza xatırladır. Həmşəşəş bitki örtüyü ilə yanmış olğumızda Qafqazda biten bütün bitki növlərinə rast galınır. Mosalan, Kür-Araz ovalığı yarımadsa vo çöl bitkiləri ilə örtüli olsa, da Kürboynun Tuqay meşələri yaşı zolaq kimi uzanır. Şollar və Lənkəran düzənlilikləri, Qaxıx-Öyriçay dorası common vo meşə bitkiləri ilə örtüldür. Alçaqdağlığın nisbətən qurqaz ərazilərində çöl bitkiləri (taxkimilər, dən və s.) və seyrək arid meşələr (ardıç, sam ağacı, yabanı püstə və s.) yayılmışdır. Ortadəqliqda əsəsən, enliyarpaqlı meşələr sıx örtük omala gətirir. Burada fistiq, vələs, palid ağacları geniş yayılmışdır. Yamacları yaşlı qəmənlərə həsiyələnən dağların zirvələri xüsusi gözəlliyyə malikdir. Bundan başqa respublika ərazisindən digər nadir bitki növləri da vardır. Belə ki, bütün dünyada yalnız Azərbaycandakı təbii şəraitində son 13 mln. il arzında rəlyef və iqlim şəraitinin dayışlılıyinə baxmayıra. Eldar şəmi qorunub saxlanılmışdır. Relik meşə bitkiləri - damır ağacı, şabalıdyarpaq palid, şümsad, azat ağacı, ipak aksasiyası və s. ilə təmislənmişdir. Yalnız bizim respublikamızda Radde ayıdosyayı, Lənkəran soğanı, Lədebur zanbağı, Xəzər zafaranı, Şamaxı qarənfilini və digər endemik bitkiləri vardır. Azərbaycan ərazisindən çoxlu dərman bitkiləri də bitir. Onlar arasında sinir sistemini sakitləşdirən, ağırkosici, qanartıran, türk-damar sistemini tənzimleyən, eləcə də göz, öd kisasi və digər xəstəliklərin müalicəsində əhəmiyyət malik olanları da vardır. Azərbaycanın gül bali yüksək keyfiyyəti və qiymətlidir.

Respublikanın heyvanatı da rəngarəng və zəngindir; burada 12 mindən artıq onurğalı vo onurğasız heyvan növləri - maral, cüvür, çöldənənə, ayy, kaftar, canavar, tülükk, çäqal, porsuq, safsar, yekəulaq kirpi, dola, köstəbək və s. vardır.

Azərbaycan ahalisi respublikanın milli sərvətlərindən somorali istifadə etməklə yanaşı daima onun nadir, heynətində tabii güşələrini diqqətlə qoruyur. Məhz bu məqsəd Milli Parklar və Qoruqlar yaradılmışdır. Məsələn, Köçən quşların qorunduğu Qızılıağac qoruğu - Xəzər dənizi sahilində, Salyan düzü ərazisində 1929-cu ildə yaradılmışdır. Qış aylarında Asiya vo Avropanın hər yanından bu qoruqda müxtəlif illərdə 8-10 mln.-a yaxın köçəri quş (durna, bəzgək, ördək, qaz, qu, flamingo, boz dançusu, qutan və s.) qışlaşır. Köçəri quşlar Qızılıağac qoruğuna və Ağgöy Milli Parkına, Afrika, Hindistan, Ingiltərə, Araqç dənizi və Şimal Buzu okeanından uşub galırlar. Şirvan Milli Parkı Conub-Sorqış Sırવandə yerləşir. Bura Somad Vurğunuş sözləri ilə ifadə etsək, "yay kimi durbat, ox kimi süzən" ceyranların oylagıdır. Bu Milli Parkda həmçinin doşyanlar, bir sira quşlar - durna, qu, bəzgək, turac, flamingo, sultan toyuğu və s. də qorunur. Zaqatala Dövlət qoruğu Qızılıağac qoruğu ilə toqribən eyni vaxtda yaradılmışdır vo oradən maral, cüvür, sincab, köpgər, ayy, dağ keçisi, qaban, eləcə də müxtəlif quşlar mühafəzə olunur.

Bir səzli, rəngarəng tabiatə, başı qarlı uca dağlarına, gursulu çaylara və mənzərəli göllərə, sofla yayaqlaşara, zəngin flora və faunaya malik vətonimiz əsl gözəlliliklər məskənidir.

Akif ƏLİZADƏ,  
akademik,  
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

## BÖYÜK QAFQAZ COĞRAFİ VİLAYƏTİ



Olçatmaş Bazardüzü, Büyük Qafqaz Azərbaycan hissəsində, Bəs Qafqaz dağlarının en yüksək zirvesidir (4466 m.). Bazardüzü və Bazardüzü kimi təmən iki həşər zirvə birləşib ibəri dən buzlaqları və dəmir qarla örtüldür. Bir ox dağ çayları və mənbələrinin buradan gətirməklə dərzişlik mənzərlərin əkin saldalarını və şəhəni su ilə təmin edirler.

Bu memarlıq abidəsinin müəllifi kimdir?  
Kim bu layları döşkəgi ilə örtmişdir? Kim  
onları müqavimətini qırmış, şəhər qaldıraraq  
sakitliklərini pozmuşdur? Kim döraların,  
çatların və nahamərlıqların üzərində naxışlar  
cizmişdir, piramida yamaclarından şirmlar  
açımışdır? Çaylar guruldayaraq kimin  
incəsənətini müdəd edir?

Y.K.Yefremov

Hər bir sayahət həmisiə harada yerləşməsindən asılı olmayaraq insanda  
həm canlı təbiət, həm müxtalif tarixi və memarlıq abidələri, həm də maraqlı  
insanlarla görüş haqqında xatirələr qoyub gedir. Ən yaddaşalan təssürat  
lardan biri da dağlarla təməz zamanı yaranır.


Böyük Qafqaz möhtəşəm dağlıq sahə olub, çoxsaylı silsilə və dağ qolları  
ndan ibarətdir. Uzunluğu 1500 km-ə yaxın olan Böyük Qafqaz Azərbaycan  
ərazisində Tinov-Rosso (3374 m.) dağından başlayaraq şimal-qərbdən  
conub-şərqi, Xəzər dənizi sahilindəki Abşeron yarımadasına doğru uzanır.  
Böyük Qafqazın reliyefi mürəkkəb və özünəməxsusdur. Böyük Qafqazın  
ən yüksək hissəsi hündürlüyü 2000-4466 m. arasında dayışan Baş Suayrıçı  
silsilədir. O, canub-şərqi küçə çay döraları torəfindən kasılmış orta və al-  
çaq dağ silsilələri sistemi ilə tamamlanaraq, Qobustan arid alçaq dağlığına  
keçir. Baş Suayrıçı silsilədən ayrılan qolların yamacları çoxsaylı küçə çay  
döraları ilə kasılmışdır. Bu döralar çox dik olub, əsas çay dörelərinə doğru  
koskin mayilliyə malik çay yatağı vasitəsi ilə birləşir.

Böyük Qafqaz dağları mürəkkəb və uzun geoloji inkişaf tarixinə malik-  
dir. Ən yeni elmi təsəvvürlərə görə, bu dağlar Ərəbstan və Şərqi Avropa  
litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Yüz milyon illər  
bundan avval Qafqazın yerində Xəzər, Qara, Azov dənizlərini birləşdirən  
qədim Tətis okeanının bir hissəsi mövcud olmuşdur. Bu qədim hövzənin di-  
bində sualtı vulkan püşkərmələri baş vermiş və onlar səth sütüklərini parca-  
layaraq yer qəbığının içərisinə nüfuz etmişlər. Təkərlənən dağəmələgəlmə  
horəkatları dəniz soviyyəsində yüksəkdə daha böyük və ya nisbətən ki-  
çik dağ massivləri-adaların yaranmasına gətirib çıxarmışdır. Dəniz dibinin  
paleogen və neogenin sorhadında tərəddüdüyü yuxarı qalxması nəticəsində  
əvvəllər ayrılıqda mövcud olmuş adalar Böyük Qafqazın mərkəzi-ox hissə-  
sinin yerləşdiyi yerdə böyük bir adada birləşmişlər. Neogenin sonunda və  
dördüncü dövrün başlangıcında Ərəbstan tavasının Şərqi Avropa tavasına  
faal qarşılıqlı təsiri nəticəsində dağəmələgəlmə prosesləri xeyli güclənmiş-  
dir. Geosinklinallarda toplanmış çökəma sütüklər mürəkkəb qırışılıq sistemi  
kimi sixilməyə məruz qalmışlar. Sonrakı qalxma prosesində yaranmış






Büyük Qafqaz dağlarını açanlar  
zirvelerini feth eden cesur  
alpinistler.



faydalıdır. Nabran-Yalama zonası qumlu çimərlikləri, six meşəlikləri və yodlu-bromlu suları ilə fərqlənir. Şəhərin səs-kuyündən yorulan bəklilər böyük məmənliyətlə buraya təşrif buyurur. Region həmçinin buradan tapılmış tarixi inci sayılan əşyaları və memarlıq abidələri ilə seçilir. Xüsusun Xudat qalası, Abbas və Şeyx Yusif məscidlərini, tunc dövrünə aid olan möcüzəli kurqanları qeyd etmek olar. Xəzər dənizi sahilərinin antropoloji və mədəni tarixi ədəqi göstərir ki, burada insan təxminən 75 min il əvvəl maskullaşmağa başlamışdır.



Xəzər dənizi və onun sahilərində yaşayan tayfalar haqqında ilk qeydlər Herodotun əsərlərində rast gəlinir. Fərziyyələrdən birinə görə, Xəzər






dənizinin adı eramızdan əvvəl onun cənub-qərb sahilərində yaşamış, atçıqlı məşgul olmuş qədim tayfalarla – kaspilerlə bağlıdır. Xəzər dənizinin mövcud olduğu bütün tarix boyu onun 80-dən artıq adı olmuşdur. Təsədüfi deyildir ki, xalq arasında ona "Ağsaçı Xəzər" deyə müraciət edirlər. Xəzərin qədim adı Xvalın və ya Xvalis olmuşdur ki, bu, Xarozm sakinləri ilə əlaqələndirilir. Ərab, faro və türk dillərində o, Xəzər dənizi adlanır. Məksimal dərinliyinə görə Xəzər dənizi yalnız Baykal (1620 m.) və Tanqaniqa (1435 m.) göllərindən geri qalır.

Xəzər unikal balıq sarvətləri ilə zengindir. Balıqların növ tərkibi az olsa da, onların sayına görə Xəzər on bol ehtiyatları olan hövzələrdən sayılır.



Xəzər dənizi Kükreyzində mavi dalğalar sahildə dəhə sürətlə çirplır.





Qobustan Dövlət Tərəx-Badii Qoruğu, Aşeronun qadın tarixi malik qoruq-muzeyindən olan Qobustan 2007-ci ilde YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Yeni Zelandiyada keçirilən 31-ci sessiyasında Ümumdünya İrs statusuna salınmış toloq Azərbaycanın deyil, bəşirgötürün dünvəvi mədəniyyətin və tariхına aid edilmişdir. Qobustanın qadın qayaüstü təsvirlər saxlanması, qadın arxeoloji abidələr, düşərgələr, mayarlar qeyd olunmuş, Bəyükdaş, Kicikdaş, Cingildəj ipləkli və Yazılıtpa xəzizi 1966-cı il Respublika Nazirər Sovetinin 509 Nö-li qərarı ilə Qobustan Dövlət Tərəx-Badii Qoruğu elan edilmişdir. Qobustanı Kəşf etmiş arxeolog İ. Cəfərzadə qeyd edirdi ki, "Qobustan müstə-boralorı olmayan muzeydir".




Qobustan "sfinks"ı güclü Xəzri və Gılavar küləklərinin dağdıcı fəaliyyətinin nticəsi olaraq turistlərin diqqətini cəlb edir.




Qobustan qayaları. Büyük Qəfləzən cənub-qərəq hissəsində yerləşən Qobustan alçən dağlığı dördüncü dövr və neogen yaşlı qumdaşlarından, shəngəşələrləndən və gillərdən təşkil olunmuşdur. Səfər çoxun hərkət səxşələrin təsiri ilə daim əsni kıləldərin təsiri ilə aşınaraq çox müxtəlif "əkzotik" formular atırlar.




Masadəq. Zirvəsi dəha tərk qumdaşlarından ibarət olan bu dağ Qobustan mərasimində çox böyük məsafədə insanların diqqətini çələdir.



Çox xərbi yolda salmış  
şahid dağlar.





Torğay palçıq vulkanının "ay  
mənzəraları".



Masazır gölü sahilində intensiv  
buçurlanma nüticəsində zəngin  
çökənə dəz etibatları yaranır.

Cənub-Şərqi Qışçızda salıq çoxan  
duzlu-göydi səxurlar.





Azərbaycanın təbiət möcüzəsi – palçıq vulkanları ölkəmizin ərazisində dəniz çox Aşeron-Qobustan fiziiki-coğrafi rayonunda, Xəzər dənizinin şelf zonasında, qismən da Acmıhur-Ceyrançöllər əlçəq dağlığında yayılmışdır. Dünyanın ən yüksək palçıq vulkanı (400 m.) – Torğayı Qobustan ərazisindədir. Azərbaycanda 300-dən artıq palçıq vulkanı vardır.



Qobustanın palçıq vulkanları.




Qobustanın palçıq vulkanları.



Palçıq vulkanının yuxarıdan görünüşü.



Böyük Qafqaz təbii vilayəti  
təbətinin müxtəliliyi və  
zəngindiyi ilə fərqlənir.






Aşşeronda səhər çoxan eroziyaya  
darəndili şəhərdələri və hərkinmiş  
quandlaşları Qaradağ yaxınlığında  
reliefi daha manzarsal edir.

Aşşeron Milli Parkında mavi  
Xəzərin özünəməxsus gözallığı  
var.



Yarığan iş qobularla sahil  
parçalanmış Qobustanı olcqı dağlığı.





Xəzər sahilini bəzəyən  
batlıqulaqları.



Xəzər sahilərini dəha da  
gözəlləşdirən böyübüyük qu  
quşları.




Dəmizin daşlı-qayalı sahilləri.





Xəzər sualtıları.



Xəzər dənizi sahilinin  
rəngarəng təbii manzaları.



Xəzər dənizi sahilinin  
rəngarəng təbii manzaları.



Azərbaycanın memarlıq irlisinin zənginləşməsində Böyük Qafqaz sıra dağlarının etyündə yerləşən Abşeron-Qobustan, Quba-Xaçmaz, Şəki-Zaqatala və Şirvan bölgəsinin memarlıq abidələrinin rolü böyükdir. Bölgələrin memarlığının həm oxşar, həm də fərqli xüsusiyyətləri vardır ki, bu da təbii-coğrafi mühit, iqlim, tikinti materialları (ağac, çay daşı, ciy və bismis kərpic, kirəmid və s.) ilə xarakterizə olunur. Belə ki, bu amillər bölgənin həm şəhərsalmasında, həm də memarlığında özünəməxsus xarakterik xüsusiyyətlər yaratmışdır. Əsas memarlıq tikililəri kimi Qafqaz Albaniyasında dini tikililər və müdafiə tipli qalalar göstərmək olar. Tag-tavan konstruksiyalı örtükklər, nefli və gümbəzli konstruksiyalar daha da inkişaf edərək mürəkkəb konstruksiya ilə əvəz edilmiş, dekorlarla zənginləşdirilmişdir.


Əsasən dini tikililər, müdafiə tipli qalalar, xatirə tikililəri (türbələr) bu bölgənin xarakterik abidələridir. Yerli tikinti materialı olan əhəngdaşı, memarlıq abidələrini daha dayanıqlı, sədə və çox vaxt da asimetrik kompozisiya həllinə malik olan plan quruluşu və zəngin dekorlu (həndəsi və nəbati naxış) fasad həlli ilə digər bölgələrdən fərqləndirir. Şirvan-Abşeron memarlıq məktəbinin nadir memarlıq nümunələri olan bu tikililər, öz həcm-məkan və tarixi-xronoloji zənginliyi ilə bölgədə mədəni turizmin inkişafında asas eksponatlara çevrilmişlər. AR Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində bir sırə şəhər və kəndlərdə mədəni irlisin qorunması məqsədi ilə 27 abida-qoruq (açqı səma altında muzey) qeyda alınmışdır. Bunlardan 5-i Abşeron-Qobustan bölgəsində yerləşir.





**İçrişəhər Dövlət Tarix-Memarlıq Qoruğu.** Abşeronun əçq şəhər altında fəaliyyət göstərən qorunuculuqlarının mənzili nümunəsi olan İçrişəhər – qala şəhəri özündən zəngin tarixi memarlıq əsri ilə 2000-ci ilde "Dünya əsri" siyahısına daxil edilmişdir. Qalaşəhərə məxsuslaşdırılmış üç dini təriqəti – atzəpsərətlik, xristianlıq və islam dini abidələrini cəmlədirmiş və orta əsrlərdən formalaşmış şəhərsalma quruluşunu bù günə kimi qoruyub saxlamışdır. İçrişəhərdə 4000-də yaxın memarlıq abidəsi bir ekspozit kimi dönya, ölkə və yeri əhəmiyyətli abidələr sırasında bölmüşdür.




Bakının Xəzər dənizindən panoramasi.





**Qız Qalası.** Bəzi ədəqatçılar onun eramından əvvəl (VIII-VII əsrlər), bəziləri isə Sasanilər dövründə (VI-VII əsrlər) aid edirlər. Lakin tarixi mənbələr, mənşəsi isə Qız Qalasına bitişik qala divarlarında aşkar edilmiş qızılı daş hörgü texnikasına görə Qız qalasının erkən orta əsrlərdə (III-IV əsrlər) inşa edildiyi dəhu inandırıcı gərinür.




Cümə məscidi. Belə fərzi edilir ki, məscid 780-ci (1378-79-cu illər) ilə atəşpərvər məscidinin yerində inşa edilmişdir. XIX-XX əsrərədə qadın abidənin yerində təmamilə yeni məscid binası inşa edilmişdir. Binanın memarlıq üslubu eklektikdir, şərq və qərb klassik motivlərindən istifadə edilmişdir. Əsas girişin başlığında Azərbaycanın memarlıq prinsipləri özəsini tapmışdır.



Məmməd V ya Sımq Qala məscidi Ustad-rais Məmməd Əbühər oğlu tərəfindən h.q. tarixi ilə 471-ci (1078-79-cu illər) ilə təknilmişdir. 1988-ci ilin arxeoloji gəzintiləri zamanı yerin allı tabaqlarında İslama qədər sityaşlarının dini mərasimlərinin elementləri aşkarlanılmışdır. Gündən edilir ki, məscid, bu yerlərdə müsəlman dininin hərəkat olmasına qədər fəaliyyət göstəran və məscodun bünövüsü üzərində inşa edilmişdir.



Hacı Qayıb hamamı. XV-XVII əsrlərin hildudularında inşa edilmişdir. Plan kompozisiyasına görə hamam üç otaqlı - vestibül, soyunma və cimma otaqlarıdan ibarətdir. Bütün otaqlar, planda iki xac qəlliili zələn - soyunma və cimma otaqlarının sırasında grupplaşdır.



Buzor məscidi 1895-ci ilə təknilmişdir. Daha qadın məscidin yerində təknil və düzgün qurulmuş minarənin xüsusü olaraq nəzərdə çərçivənləşdirilmiş təmamlanılmış, axar, apıçalı kənturlar ilə kiçik planlaşdırılmışdır. Cox uğurla daxil edilmişdir. Bunda həc bər mövzularla qarşılıqlı şəkildən olaraq şəhərin əsərləri dəfələrlə göstərilmişdir.

Aşur məscidi 1169-cu ilə ustad Nəcif Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir və dini tikili ustam adı ilə Aşur məscidi adlanır. Məscid, üç təqədən ortaaltı portik və taş-həsənlərə təsdiq olunan qalıqları şəhərdən olan Səsənli dövrünün abidəsi üzərində inşa edilmişdir.



Qassim boy hamamı. Bəzən buna "Şirin" hamamı da deyilir. Bu hamam XV əsrə, Sırımqalı Xəlilullahın dövründə, Salyan qapısı yaxınlığında inşa olunmuşdur. Hamamın plan quruluşu, vestibül, soyunma və cimma bölmələri, xəzənə və külxana kameraları ilə birgə yeri memarlıq məmənzəri əsərlərinə asanlaşdırılmışdır.


Sirvanşahların Sarayı anıtıdır.  
Anıtablı Azərbaycan  
memarlığının en yaxşı anıtları  
Anıtablı XV-XVI əsrində hörmət  
həllinin cəxəpləndi qurulmuşu  
imkan varadan, mizallı  
sənəqlərlərə yerləşmiş üç kicik  
həyat strukturu formalaslaşmışdır.  
O, kvadrat şəkilli həyətin  
yaradılışında yerləşmiş sarayı  
tikilisindən, "Divanzana" (XV  
əsr), orta həyətdə yerləşən alim  
Seyid-Yəhya Bakuvinin (XV əsr)  
turbosundan, Key-Qubad (XVII  
əsr) məscidindən, hamamın  
Murad (1584-cü il) dərəzetəsindən  
ibarətdir. Ağakı həyətdə sarayı  
məscidi (1441) və Sirvanşahların  
sardabası (1435-ci il) "Türk" insa  
edilmişdir. Daha aşağıda, hamamın  
su ilə təchiz olun, möhtəşəm ordan  
və böyük sarayı hamamı (XV əsr)  
tikilməydi.




Sirvanşahlar sarayında  
Divanxana.




Sirvanşahlar sarayı.  
Divanxana.




Sirvanşahlar sarayı.  
Seyid Yahya Bakuvinin türbəsi.




Buxara Karavansarası, XV. yüzyıl  
hüdudlarında, Buxaradan gölmüş  
tacirlər təzfindən inşa edilmişdir.  
Ümumi həcmində qapıları oxan  
buğ-tağı, planında kvadrat şəkilli  
karavansara, perimetri boyunca  
eyvanlar və fərdi özək - hürçərlər  
şəhər olunmuş şəkizülə formasi  
formasına malikdir.




*İkimərtəbəli Karavansara. XV. yüzyıl  
inşa edilib və Şirvansah  
İ Xalidullah təzfindən istifadə  
için Bakı sakini Qasim bay və  
onun vərislərinə verilmişdir.  
Planda kvadrat şəkilli olan  
karavansara, daxili məkanda  
arxasında ayrıca otalar yerləşmiş,  
perimetri boyunca eyvanlar  
şəhər olunmuş şəkizülə formalı  
həyətdən ibarətdir.*



*Multani karavansarası. Planda  
kvadrat şəkilli, kəsimli küncləri  
ilə "Buxara" karavansarası ilə eyni  
formali olub, məlumatlara gör  
Multan (Pakistanın mənzəsindədir)  
şəhərindən olan tacirin sifarişi  
ilə yerli memarlar təzfindən  
tikilmişdir. Multani karavansarası  
6 tağlılıq yerləşkəndən və onların  
altındakı zirzəmdən ibarət  
birmərtəbəli tikilidir.*




AZƏRBAYCANIN TƏBLİĞ VƏ MƏMƏRLİQ MƏCOZULORI




Ağrı Mikayıllı hamamı, XIX sazda Şamaxı sahini  
Ağrı Mikayıllı tarafından inşa edilmişdir.  
İki kameraltı soyunma ve yuyunma bölmələri –  
kvadrat şəkillərdir, dördüncü mərkəzi dayaq-sütunlar  
sayasında inkişaf etmiş həcm-məkan  
kompozisiyası alda etmişlər.




Qolada Cümə məscidi. İngiliz  
tarixçi XVII-XIX sazda aid  
edilir. Məscid bir neçə mərhələ  
kəsişməsində, "T" şəkilli plan  
quruluşu əsasında inşa olunub.



Qala Dövlət Tarix-Etnoqrafiya  
Qoruğu, Nazirlər Kabinetinin  
1988-ci 18 aprel tarixli, 457  
nömrəli qərarına əsasın "Qala  
Dövlət Tarix-Etnoqrafiya Qoruğu"  
yaradılmışdır. Qala Dövlət Tarix-  
Etnoqrafiya Qoruğunun ərazisi  
200 hektarlıqdır, burada 1  
mədəniyyət qəzası, 5 məscid, 4 ovdan,  
3 hamam, 2 türbə, 26 əsəraltı  
tikiliyi, 200-dən artıq yaşayış evi  
və sərdabələr kompleksi abidələr  
sərasına daxil edilmişlər qorunur.







*Ateshgah Tarix-Memarlıq Qoruğu.  
Məzədin ən erkən türkisi tərəfdən  
erağın II-III yüzilliklərində aid edilir.  
Sonradan məzədə dəfələrlə yenidən  
tikilərək genişləndirilmişdir.  
Mərkəzi məzəd-sədəqəh işa  
1713-cü ildə hindistani tacir  
Kançanaparşurun vəsaiti ilə  
tikilməyib. 2007-ci ildən qoruc  
kimi mühafizə olunur.*




*Qalada Məzədi Dargah  
hamamı. Orta əsrlərin XIV-XV  
yüzilliklərinə aid nadir Qum  
hamamlarındandır.*





*Nardaran Dövlət Tarix-Memarlıq  
Qoruğu. Ərazidə 1 qala, 10 dini  
tikili, 1 karvansara, 5 hamam, 1  
sərat, 4 ovdan, bir sırə yaşayış  
tikililəri və arxeləri, maddi  
mədəniyyət qatlıqları comitəşmişdir.  
1992-ci ildə qoruc statusu  
almışdır.*

*Nardaran galası. 1301-ci ildə  
inşa olunmuş Nardaran galası  
Abşeron yarımadasında hərb-i  
müdafə qurğuları təkintisinin  
sonuncusudur. Qala, Abşeron  
ürün xarakterlik olan cəzəx  
olmayan müdafiə tikilisini əks  
etdirir.*



*Mardəkan qalaları. Şirvanşahların  
hükümiyyəti illərində, Abşeronun  
strateji əhəmiyyətli nöqtələrində  
tikilmiş, ilkin tarixli hərb-i  
tikililərindən olan Mardəkanın  
düzbucaq səkilli donjonlu qalası  
epiqrəfik məməmatlara görə  
1187-88-ci illərdə kəndin  
ən hündür reliefində inşa  
olunmuşdur. Hündürlüyü 22 m.  
olan dördküncə bürclü qaladan  
yarım kilometr şərq tərəfdə,  
dənizdən təxminən 1,5 km. aralıq  
bağlarından içərisində tikilmiş dairəvi  
bürclü ikinci qalanan  
(1203-1204-cü il) 16 metr  
hündürlüyündə olan bürçlü ucalır.*






Ramana qalası (XII-13. ss.).  
Qala, Ağşeronun digər analoji  
tikintilərinə xas olan Şirvan-  
Ağşeron memarlığının istifadəsində  
şəhərə təsdiq edilmişdir, lakin başqa qalalarдан  
fərqli olaraq, bu qalanın həyəti  
və divarları planda ızınsız  
dördubucağı formasiyindədir.

Nardaranada Şirvansahlıların Yayı  
İpmətgahı. Şirvan-Ağşeron  
memarlığının mərkəzi istifadəsində  
təklimiş yay yerləşəsinin  
üzərində epiqrafik qazılarda  
ağcların nəmənməsi, memarlıq  
planı həllini, təkinti texniki  
və arxitekturuna, habelə  
Şirvansahlıların Bakımı  
"İçrişəhər" təsdiqi saray  
kompleksinə yaxınlaşmış görə, bu  
təkili XIII-XIV əsrlərə aid edilir.

Nardaranan Cümə məscidi  
Şahməzər tərəfindən 1877-ci ildə,  
Qum məhəlləsində təklimidir.  
Çatı taglarının yaradıldığı  
nəfəminə və üzərinə olaraq  
interyerdə proporsional bir ritm  
yaratılmışdır. Cümə məscidinin  
saqlı elementləri olan günbəz  
və portalın eksteryerində fasadın  
yuxarı hissəsində yerləşdirilmiş,  
yarımadairəvi pəncərə açıqlarının  
üfüqi düzülüşü tamamlayır.

Nardaranada Ağə məscidi  
1899-1900-cu illərdə usta Bəyli  
tarafından təklimidir. Məscid  
kəndin yeganə minarəli məscididir.

Axund Əbü'ləbəd məqəbəsi.  
Həmkəndisi sənəcəni Murtaza  
Mustafəyev tərəfindən, memar  
Ə.K. Pəlegonun layihəsi ilə  
icad edilmişdir. Məqəbə 8  
sütun üzərində duran günbəz  
konstruksiyasının hündürlüyü həcmi  
ilə tamamilanır.



Tuba Şah məscidi Şirvan-Abşeron  
məmərlər məktəbinin idarəətçisi  
Şirvansəh Fərrux Yasarı dövründə,  
1481/82-ci ildə, yerli əzəngəsəndən  
ingə edilmişdir. Məscidin əsas  
kompozisiyasını asimmetrik portal və  
günbəz təkələfdir.


Təzə Pir məscidi. Məscidin alt  
mortlobusunda yerləşən ziqzagatalın  
tarixi olsuga qədimdir. XIV-XV  
əsrlərdə qədim qızıl Məscid Nəbat  
Azarbəyli-Rəzayevlərinin vəfatı ilə  
Zirvəbəy Əhmədəhəmanın layihəsi  
zəsində 23 iyul 1905-ci ildə tikilib  
tamamlanmışdır.

Höküm Xanım Məscidi. XIII  
əsrdə Şirvansəh II Farruxzad ibn  
Asxitan tərəfindən ingə edilmişdir.  
Məscidin divarlarında tarixi fikrlər  
yazılan kitabə yerləşir. Bu kitabodə  
qeyd edilib ki, 1281-1282-ci illərdə  
tikilən məscidin memarı Malimud  
ibn Səddar.


Ismailiyya Binası. Saray Bakı milyonçusu Musa Nağıyev tərəfindən oğlu İsmayılin xatırına Venetsiya qotikası üslubunda inşa eddirilmişdir. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ.K. Ploşkodur.



Səadət Sarayı və ya M.Muxtarovun evi. Bakı milyonçusu Murtaza Muxtarovun 1911-1912-ci illərdə həzər yoldaşı Liza xanım üçün inşa eddirilmiş saray. Sarayın layihə müəllifi polşək məmələ memar İ.K. Ploşkodur.




H.Z. Tağıyevin evi. Məşhur sahibkar, xeyriyyəçi Hacı-Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vinkentiyeviç Qosdəskinin layihəsi əsasında inşa edilmişdir.



Azərbaycan Memarlar İttifaqının binası. Bina Bakı milyonçusu Ağə Bala Quliyevin məssus olub 1899-cu ildə memar Yevgeniy Yakovleviç Skibinskkinin (1858-1928) layihəsi əsasında milli-romantik üslubda tikilmişdir.



Hökumət Evi – Bakı şəhərinin  
mərkəzində yerləşən inzibati  
binalarıdır. Binaları memarları Lev  
Rudnev və Vladimir Mintsdir.  
Binaları inşasına 1924-cü ildd,  
AzSSR-in yeni qurulduğu dövrdə  
başlanmış və müərrikəb inşat  
işləri 1952-ci ildə tamamlanmışdır.



Heydar Əliyev Mərkəzi. Heydar  
Əliyev Mərkəzi Azərbaycan  
Respublikası Prezidenti İlham  
Əliyevin 29 dekabr 2006-cı il  
tarixli, 1886 nömrəli Sərvəcəmi  
əsasında yaradılmışdır. Dünya görətisi  
memar Zaha Hadidin layihəsi  
əsasında inşa olunmuşdur.



Möhtəşəm Şahdağ, Böyük Qafqazda  
Yan silsilənin ən yüksək zirvəsi olan  
Şahdağ (4243 m.) bütün yüksəkliklər  
qurşaqlarını şata edir. Qar xəttindən  
yuxarıda yerləşən zirvəsi dağ  
buzlaqları ilə örtülmüşdür. Yara  
yaşlı Aşağıdaşlar çoxşalarından  
ibarət olan dik yamaclarından axan  
sular gəravılılı şadlılıq əməd göstərir.  
Şahməbad və Şahidzüər kimi geniş  
sulalı, alp çəmənliliklərinin ibarət  
dağ daxili çökəklər yax etləqləri  
kimi geniş istifadə olunur.




Dumanlı-buludlu-çırkınlı dağlar.



Yüksek dağlıqda çay dərası (Qusar  
rayonu).



Şahdağ qızda daha gözəldir. Uzun  
müddədli və qatın qar örtüyü  
burada qış turizminin inkişafı  
 üçün olverişli təbii şərait yaratır.




AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCÜZOZLORU

Şahdağın alp çamurları zengin  
tarkibi ile həm rozedilməz yan  
otlaqlarladır, həmçinin da ekstremal  
turizmin inkişaf etdirilmesi üçün  
gözəl məskəndir.





Şahdağ qışda dəha gözəldir.  
Uzunmüddəti qalmıq qar örtüyü  
burada qış turizminin inkişafı  
uçun alverişli iddii şərait yaratdır.



Yan silsilədə meşə landschaftları  
700-800 m-lə 2000-2200 m.  
arasında yerləşmişdir. Palid, fışığı,  
cökə, vələs kimi yarpağına tökən  
enliyarpaqlı ağaclardan ibarət  
olmaqla bioloji məhsüsləriqlərinə  
və ekoloji sərvətlərinə görə  
fərqlənlərlər.

Şahdağ massivində üfüqi yatan  
süxurlarda pilsətkəntvari çıxıntılar.






Böyük Qafqaz dağlarının qış manzalarları.



Böyük Qafqaz dağlarının qış manzaları.





Dik uçurumlu qayalardan Qafqaz dağları daha aydın görünür.



Yura-Tabasır yeşil qundaqlarında dağ şelalesi.



Yüksek Arazilerin Çevresinde  
Qızılız dağlarından bir manzara






Qusar rayonunda Suvar dağ  
kəndi.




Ləzə kəndi (Qusar rayonu).



Ləzə şəlaləsi (Qusar rayonu).  
Şəhərdən şimal-qərqi yaxıncında  
təqribən 1300 m. yüksəklilikdə  
zəifən səməngəşlərinən ibarət,  
hündürlüyü 100 m-ə çatan 6 pilləli  
şəlalə Qusarçayın sol sahilində  
yerləşmişdir.



Füssükər Qızılıqaya. Yan silsilənin  
en yüksək zirvələrindən (3726 m.)  
olan Qızılıqaya osasın yara yaşlı  
əməkdaşlarından ibarət olmaqla  
əz mögrur görkəmi ilə hamının  
diapitini cəlb edir.



AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCOÖZÜLƏRİ



Vətənedicili Tufan dağ. Baş Suayrıçı  
silsilədə zirvəsi daima qar və  
burzulqlarla örtülmə Tufan dağ  
(4191 m.) Azərbaycanın en yüksək  
zirvələrindən biridir. Onun  
Xinalıq dağdaşılı cükləklərinəndən  
əzəmətli görünüşü heyrətamızdır.



Böyük Qafqazda yüksək dağ  
qayalıqları.

AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCOÖZÜLƏRİ




Yay aylarında Baş Qafqazın yüksək dağlıq hissəsi belə turistlərin istirahət məskənlərinə çevirilir.




Səhdağ (4243 m.) və Qızılqaya (3726 m.) yaylalarını kəlib keçən Qusarçay Baş Qafqaz silsiləsinə sənki "pançara" aqşımdır.






Qudyalçayın təngə dərsi.  
Mənbəyini Baş Suayrı silsilədən  
götürən Qudyalçay Yan silsiləni  
kasib-kəçərən dərinliyi bir neçə  
100 m-ə gətən çox dər kanyona  
bonzor dərə əmələ gətirir.




Əzəmətli Qudyalçay kanyonu.  
Təngi-Bəğbarmaq silsiləsini  
antecedent dərə ilə keşm  
Qudyalçay çox dər və dərin çay  
dərəsi yaradır. Dik qaya çıxıntıları  
çay dərəsinə möhtəşəm görkəm  
verirler.




AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCÜZOLOLARI

Qusarçayın uçqun-sürüşməli  
yamacları.




Qusarçayın uçqun-sürüşməli  
yamacları.



*Yerfi dağları (Yan silsilə).*




*Saqılı yatan dağ səxurları.*




*Mənbəzini Tufandağdan  
göftürən dağ çayı.*

Xinalıq. Qadim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklilikdə yerləşən Xinalıq kəndi özünümoxsus cənəgrəf mühəngə və unikal memarlıq görkəməni malikdir. Burada orta əsrlərə aid Atropost məbədi, Xidir Nəbi türbəsi, Şeyx Səbuz, Əbu Müslüm məscidi, məğaralar və çox sayda təyminlənmış arxeoloji abidələr mövcuddır.



Bası qırıq xəzənlili Qafqaz dağları.



Xinalıq dağları. Azərbaycanın ən yüksək şəhərə məntəqəsi olan Xinalıq (2220-2240 m.) qadim abidələri, tarixi-maddi adat-mənzənləri ilə bərabər zəngin təbiəti ilə də seçilir.






Afurca şəlaləsi. Təngi-Bəşbarmaq silsiləsinin  
cənub-qərbi yamaçlarında isti yura yüksək shəngələri  
və qum daşlarından dağlarda sırası  
şəlalənin hərəkətindən yaranmış  
şəlalənin heyrətnamə mənzərəsi bu dağlara  
təkrarlanmaz, gözəlik verir.



Alçay və orta dağlığın meşə və  
meşə-kel landsaftları.



Yan silsilədə qaya çıxıntısı (Quba rayonu, Söhbük kəndi).



Dağ meşələri ilə şatolonnéş  
Qudyalçay dərəsi.




Dağ çaya dərəsi.



Dağzayı düzənlilikdə taxıl sahələri  
(Quba rayonu).



Alpançay.




Dağ şəlalesi.







Quba-Xaçmaz Bölgesi Azərbaycanın ən gözəl iqlim zonalarından birində yerləşmişdir. XVIII-XIX əsrlərdə Quba xanlığının mərkəzini əvənləşdirən Quba şəhəri və Quba-Xaçmaz bölgəsinin məsələsi birləşir. Bölğənin tarixi memarlıq əsasən qırmızı körpədən inşa olunmuşla özünoxusus rəng ələmləri, düzbucaqlı plan quruluşunun kürsülüklü tikililəri ilə yadda qalır. Dini tikillərinin bəlvedərə minafisiz həlli bölgə üçün xarakterik hal almışdır.


Quba şəhərinin ümumi görünüşü.  
Cümə məscidi.



AZƏRBAYCANIN TƏBİD VƏ MƏMƏRLİQ MÖCÜZOLARI



Sokino xanım məscidi. Məscidi 1854-cü ildə böyük Azərbaycan yəzici və tarixçi Abbasqulu ağa Bakaxanovun xatirsinə əhədələndirmək üçün həqiqi yoldaşı Sokino xanım təsdiib.



Hündür Gürbəzli hamam Quba rayonunda XVIII-XIX əsrlər aid bir abidədir. Hamam özünün hündür gürbəzi ilə tarixdə yer almışdır.



Hacıbaba Axund məscidi. XIX əsrin əvvəllərində ustı Hacı Cəfər təzfindən təsdiib edilmişdir.


Tağlı Köprü. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində inşa olunmuşdur.

AZƏRBAYCANIN TƏBİD VƏ MƏMƏRLİQ MÖCÜZOLARI


Şeyx Cüneyd türbüsü. Sofuoğlu  
hükmdarı İ Tahmasibin göstürüşi ilə  
tikilmişdir. Abidənin fasadındaki  
kitabələr türbənin 1544-cü ilde  
tikildiyi göstərir.



Nabran-Yalama meşgəri. Samur-  
Dəvəçi vəsiyətinin Səllər düzündə  
görlərə konusundan yeraltı  
suların səhər yaxın yerləşdiyi  
mənzilərdə - Xəzər dənizi sahiləri  
yaxınlığında yaradılmış bu  
meşgərin qorunması üçün eyni  
adlı Milli Park yaradılmışdır.




Qumlu Nabran sahiləri.




Xəzər şəhər qalxanda.





Nabran sahillerinde Xəzər  
dəmizinin Şollar düzündəki  
sahil bri həm dəniz, həm da  
çay məngəli çökəmə səxurlarla  
örtüldüyüindən burada çox geniş  
çimərlik sahələri yaranmışdır.




Sabrandı alçaq dağlığın əkin  
sahələri. Böyük Qafqazın şimal-  
şərqi yanalarının dağ çölleri və  
meşə-cöl landschaftlarının möhsuldar  
tünd şabablı və qılınclı torpaqları  
intensiv mənimmsizlərə rəzzəklərdər.




Ana İshıstin təkrar olunmaz  
gözəllikləri.

Yaz aylarında ağaç değiğün tabiatı  
daha rangarınız olur.





Böyük Qafqazın şimal-qərqi  
yamaçının təbiət manzərləri.




Siyazmada dağOLLARI.




Sabrançay.




Mazarçay.



Altıağacın heyrənedici təbii gözəlliyi. Döbər silsiləsinin şimal-şərqi yamacında sildərən qayalarla inkişaf etmiş orta dağlıqın paludifistiq meşələri böyük rekreasiya chıxıtlına malikdir.




Taxtaköprü su ambarı. Azərbaycanın su chığatıllarından daha əvvərlər istifadə etmək üçün Şabran rayonunda alaşq dağlıqda yaradılmış bu su ambarı Abşeronun su təchizatını daha dayanıqlı edəcəkdir.



AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MÖCÜZƏLƏRİ



Çıraqpala. Çıraqpala mərkəzi qala  
da daxil olmaqda 17 bürçdən ibarət  
süzüncəçi formastında olan müdafiə  
söldülər. Həzirdə bu bürclərdən 4-ü  
salınmış qalıb.




Çıraqpala (Şabran rayonu).



AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MÖCÜZOLORU

Yüksək dağlılıq yarım otlakları.



Böyük Qafqazın cənub-şərqi  
yataçının meşə-cöl landschaftları.



*Çırpıldadan Semir-Dovç  
oşılığında ve Kızar damızına göz  
menzlesi açılır.*





Altıağac meşalari. Böyük Qafazan  
zählə-zəq yamacında. Averişli  
məlumat-isti işləm şəraitində  
inkigəf etmiş bu meşələr hədoj  
zənginliklərinə görə şəhər müraciət





Böyük Qafqaz dağları flora ve  
faunasının zenginliği işlenmiştir.



*Beybarmag sallı - Xazarsahili  
keçidini bağlayan üçüncü  
sallır. Gilgilçaydan comubda  
Qafaz susisinden ağırlıq  
Beybarmag deşenin sari enişli  
otşindan bağlayıp donuz sahili  
qumşalıqına uzaqlı.  
Forziyapır gora III-VII sərlərdə  
çökülmüşdür.*







Müqaddəs Bəyberəsəq dağlı  
Təngi silsiləsinin cənub-qərbi  
qurttarçığında təpənin 500 m.  
hündürlükündə yerləşir. Ziyarətgah  
kimi mövcud olan bu dağın  
zirvəsindən Samur-Darıçı  
ovalığına və Xəzər dənizinə gözəl  
mənzərə aplır.



Xeçidə qırmızı daşların rapsodiyası. Baş Qışqaz dağlarının canub-şərqi qurğalarında maykopun qırmızı gillorının sahil cəməsi vəzədilməz təbiət manzarası yaradır.




Kalxana türbələri - XVII əsrin monumental abidələri sırasına daxil edilmişlərə ləyli olan memarlıq nümunələrinən biri da Şamaxı yaxınlığında Kalxana kəndindəki türbələrlərdir.



Tufandağda sel ocağı. Təbii meşə ortuyunun, əlp və subəl çəmənliliklərinin yerində sel ocaqlarının sabotu xəzli genişləndimdir.




Şamaxı dağları. Mifləz yüksəklikləri 600-700 m-lə 1800-2000 m. arasında davam et, əsasən ibəsir, paleogen və noyən yaşlı çökəm süturlarından təşkil olunmuş bu coxşaklı dağ səsildəri himməxtalıflıkları ilə də seçilir.




Şirvan bölgəsi Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində – Şirvan düzündə yerləşir. Şirvan torpağı tarixən sonətkarlıq və toxuculuq mərkəzi olmuşdur. Lahic qəsəbəsi özünün misgərlik memurluğunu, Basqal kəndi isə xalq içində öz kələğayısı ilə məşhurdur. Şamaxı şəhərin-

*Şirvanın yadigarı – Şamaxı.*




*Şamaxı Cümə məscidi – Məscidin inşası 743-744-cü illərdə addır.*




də də ipək kələğayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçacılıq onanəvi sonətkarlıq növüdür. Şirvan bölgəsinin tarixi memarlıq ərisinin inşasında çiy kərpic, çay daşı və ağ əhəngdaşı xarakterik hal almışdır. Bölğənin Şirvan-Abşeron memarlıq məktəbinin tasırı altında formalasılmış memarlıq ərisi özünəməxsus siması ilə fərqlənir.




*Lahic Tarix-Mədəniyyət Qoruğu. İsmayıllı rayonu 1931-ci ildə təşkil edildən sonra Basqal əki il (1932-1933-cü illərdə) rayon mərkəzi olub. 1989-cu ildə Basqal tarix və mədəniyyət əqrəbi elan edilmişdir.*







Pirgulu rəssəxanası, Şamaxı rayonunda təbii təbii gözəl güzəsində təqribən 1100-1300 m. yüksəklikdə cəmi adlı yerdə yerləşən rəssəxana səma cismələrinin öyrənilməsi sahəsində böyük uğurlar qazanıb.




Çuxuryurd su anbarı. Alçaq dağlıq və dağlıq zonada (Şamaxı rayonu) skin sahələrini suverməq məqsədi ilə tikilmiş su anbarları inki həm də gözəl turizm obyektlərinə çevrilmişlər.



Diri Baba türbəsi.  
XV əsrin ən məşhur və orijinal memarlıq nümunələrinəndən biri  
həqiqi olaraq Qobustanın Mərzə  
kəndində yerləşən Diri Baba  
türbəsi hesab oluna bilər.



136



İsmayıllıda meşə-cöl landschaft.  
Niyaldagın cənub yaradında  
zəngin, lətta ərazələr meşə-parka  
bənzəyən dağ meşələri İdrican  
bəzəkli dağ qaratorpaqları, tünd  
şabalılı və dağ qətrəngi torpaqlar  
üzərində, əsasın Qanır-Əyrıçay  
vadisində və Başqı rayonlarında  
inkisaf edən meşə-qollarla rəvəz  
olunur.

137

Doğal Şirvanın alçak dağlıq zonası  
geniş üzüm plantasiyalarını malikdir.






Dağlarda üzüm plantasiyası  
(Şamaxı rayonu).



Göççayın barlı-koroklu nar  
başları.







Pirsaatçay dərəsi. Geniş çay dərəsinə malik olmasından baxmayaraq, nisbətən az rütubətli arazidə axıdıqdan ilin çox vaxtı az sulu olur.

Niyaldağ silsiləsi. Vandam-Ağsuçay arasında yerləşən bu dağ silsiləsi yara və lobaslı yaşılı sıxurlardan ibarət olmuşdur. Vandam horst-antiklinoriumunun müasir reliyefdə on yaşlı əks olunan struktur təhlidilər.

Niyaldağda meşə-kol landşaftı.  
Süslümin xüsusiyyəti arid çəmən  
yamaca üçün xarakterikdir. Dik  
dağ yamaclarında daha çox palaç,  
fıstıq və çəkə ağacları geniş  
yayılmışdır.



Qazalı dağlar. Niyaldağ. Xüsusiilə  
Girdimançay dərsinin dik çay  
dərsi yamaclarında yara və  
təbəqə yəhlə gələnə və qismən  
vulkanogen cölmə səxşurların  
zəfər çıxması ilə formələnir.




Niyaldağda axşamçığı. Qafqaz  
dağları günüz qırub edərkən daha  
gözəl görünür.



Girdimançay darası. Antecedent  
dereğinin olmadığı Qardaş ve  
Niguldaş sülüslerini kasıb keçirerek  
çox dar ve doruk kanyon zonası  
yatırır.






Güney qazaxının Baş Qafqaz dağlarında açılan manzara.



Büyük park meşesi (İmamilli).  
Güney dorosinin sağ ve sol  
sahilleri boyunca sıx ağaç dağ  
ve dağlık meşələrdə güləş şəhərləri  
aşacıcların çərçivini keçə bilmədiyinən  
görsə meşəltündə döşəmək aməl  
gəlməmişdir.



Nağaraxana palçıq vulkanı  
(Şamaxı rayonu). Məhəş Şamaxı  
rayonunda palçıq vulkanları  
1000-1500 m. yüksəklilikdə  
müəşhidə olunur.




Dəmirçi palçıq vulkanı (Şamaxı  
rayonu). Məzə-göl və göl  
landşaftları daxilində yerləşən  
bu vulkan geniş sahə tutur və öz  
aktivliyi ilə seçilir.



"İki dünya" qərəsan yer (Şamaxı  
rayonu). Palçıq vulkanlarının  
pişiklərini materialları və atraf  
təbii landşaftlar nəcə kəskin fərqli  
mənzərə yaradırlar.





Dağ çölleri yazda müxtəlif dağ  
çükləri ilə gizləşir, insanı  
vətən edir (Şamaxı rayonu).



Girdimançay dərəsi manzara.






Məmbəyini yüksək dağlıqdan  
göltürən dağ çayı yanın sonlarında  
denək olar ki, quruyur.




Lahic dağları çökəkliliyi. Deniz seviyəsindən tərilibin 1400-1800 m. yüksəklilikdə yerləşən yamacları intensiv sürüşmələrlə soğqılıqla bu dağdaşlı çökəklidə hələ erazidən zəvər insanlar məskən salmışdır.



Lahic dağları. Sıxıklärarı ilə mövcud olan qadın Lahic aşqəsini流畅地 edən Qardaş və Niyaldag sıxıklärı birlikdə Lahic dağları adlanır. Bu iki sıxıklär hər tərəfdən dağdaşlı cənə adlı çökəklili hündürlüyündədir.



Girdimançayda təngə dərəsi. Niyaldagın çay dərəsi ilə kəsildiyi hissələrdən uğurumlu yamaclar yaranır. Dərənin eni issə kəskin azalır.



Lahic manzorları. Lahic tokca tarixi-mədəni abidələri ilə yox, həmçinin təkərdənmiş təbiət manzorları, zəngin dağ meşələri, gənzə yay otlaqları, gursulu çayları ilə də hamını vətən edir.



AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCÜZOZLARI


*Lahic yolu (Girdimançay döşesi).*  
Bir-biriin 202 eden dolaylar har  
bir döngüden sonra soyhətçinin  
gözü qarşısında tamamilə yeni,  
heyranınız manzırını canlandırır.



*Lahic'da dik şaqular.* Intensiv  
azınma nöticəsində loskin  
parçalanmış yamaclarında Lahic  
şaqularının qadır yol boyu dik  
şaqular təbiəti əzəməti görkəm  
verir.




*Tufandağ (Qobulə rayonu). Baş  
Qafqaz dağlarının suyuşçusunda  
yerləşən Tufandağın (4191 m.)  
dik çubuk yamaçı qız turizminin  
inkısap etdirilməsi üçün sərvəti  
təbii şəraiti malikdir.*



*Girdimançay Niyaldağı kəsib  
keçərkəm.*





*Gürzəxan tarası əzəməti.  
Böyük Qafqaz dağlarının  
ətəklərində yerləşən Qazax-  
Əyriçay vadisinin bərəkəti  
terqaqları müxtəlif kənd tosərifatı  
büküllərinin yetişdirilməsi üçün  
tamamilə məməmsizləşdirilir.*




*Böyük Qafqazın başı dumanlı  
dağları. Azərbaycanın ikinci  
riytdəlli subtropik zonası  
əldənlərlən Böyük Qafqazın  
çənub yamacına ilə sərində  
900-1600 mm. atmosfer yağıntısı  
dişidur ki, onlar da bir çox dağ  
çaylarının bol su ilə tömənində  
səsər oluyalar.*



Qaracay-Dyrycay dağlarında sahil  
ağaç (Qaracay rayonu).



Baş Suayrıçı silsiliinin zirvoları  
göyde da qar vo buzla örtülfü olur.



Qanx-Öyriçay vadisi. Baş Suayrıcı silişlə ilə Acmohur aqşaq dağlığı arasında yerləşən bu dağarası düzənlilik səhərən IV dövrün allüeli mənşəli qəlin çökəmə sülzülərlə ilə örtülmüşdür. Məhsuldar torpaqları tamamilə mənimsinilməmişdir. Zəngin yeraltı sularından istifadə maşadı ilə Oğuz-Qəbələ-Bakı su komşısı istifadəyə verilmişdir.



Vüqarlı dağları, Böyük Qafqazın an yüksəkəsi (4000-4466 m.) qaldırılmış Baş Qafqaz silsiləsinin yüksək dağlığının dik, uçurumlu yamacları, tədricin yaşıl alp-subalp çəmənlilikləri və dağ meşələri ilə nüvəbolşorak zəngin biotoplukturluq yaradır.




Kilsədağ mausoleu - Quba rayonunun Böyük Əmili kəndi əraziində yerləşən qədim alban kilsəsidir. Kilsə qədim Mitrə məbədinin özülləri üstündə inşa edilmişdir.



Həzər Türkələr Kompleksi: Quba rayonunun Həzər kəndində yerləşir. Şirvan-Abşeron memarlığının mərkəzində aid türkələrdən və sənduqələrdən ibarətdir. Qəbristanda dörd türbə vardır:  
1. Şeyx Bahadırın türbəsi (1446-ci ill);  
2. Şeyx Mansur türbəsi (XVI əsr);  
3. Şeyx Məmməd türbəsi (XV əsr);  
4. Türbə (XVI əsr).

Qadın Qəbələ. Qadın Qəbələ şəhəri  
e.v. IV əsrində b.e. V əsrindəfəl (600 il).  
Qafqaz Albaniyasının birinci paytaxtı  
etmişdir.





Nic kəndində möbəd  
(Qafqaz Albaniyası dövrü).



Lekit kilsəsi (Qax). Kilsə qədim  
zərdişt məbədi əsas üzərində  
yaradılmışdır. Məbədin təqribən  
IV əsrda Albaniya hökmətləri III  
Məmən Vəçənənin hakimiyyəti  
dövründə kilsəyə çevriləyib güman  
edilir.



Qaxın Lekit kəndində  
V əsr monastırı.



Domiraparançay dağlarından  
Bəş Qafız dağlarının görünüşü.  
Qəbələ rayonu arazisində  
zərərəngiz iddialı malik olan bu  
çay dağının homqının çox güclü sel  
təhlükəsi ilə seçilir.



Dəsaqlıçay dağları (Qızılağac rayonu).  
Böyük Qafızın cənub yamacının  
selli çaylıları adlı elan Dəsaqlıçay  
arazisində seləm minnəfizi  
qurğuları yaratmaqla straf  
arazisində dəyər zərər minimuma  
endirilir.



Zengin dağ meşhurları Qədərə rayonu  
Azərbaycanın ortağının ən güclü  
ətraf meşhurları orta əsaslıdır. İndi  
çılçıraq şəhər meşhurlarından biri  
bu DƏA komplekslər böyük Qafqazın  
ətraf yarımında dağ geniş salını  
Qazinin 27%ndı əhatə edirler.







Nohurqışlaq gölü (Qəbələ rayonu). XX əsrin 60-cı illərində Qanix-Öyricay vadisində intensiv inkişaf etdirilən skin salohlarını surarma suyu ilə təmİN etmək məqsədi vəradılmışdır. Hal-hazırda bu su inbarından hommının istirahət-turizm məqsədi ilə geniş istifadə edilir.



Qanix-Öyricay vadisində nohur.




Nohurqışlaq su anbarı yaşıl meşələr şəhər olunmuşdur.




Əzəmətli Böyük Qafqaz dağları.



Doğlarda payız (Qobulə).



Şəki-Oğuz yolу.



AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MÖCÜZÜLƏRİ

Meyəş landschaftları (Şəki rayonu).  
Böyük Qafqazın cənub yamacında  
six meyəş landschaftları rütubətli  
içmə şraittində doğatayı malii  
düzənliliklərə qədər enzək hər tərəfi  
yapılılıqqa qarşı edirler.

Azərbaycanın şəfali və rəngarəng iqlimə malik bölgələrindən biri də Şəki-Zaqatala zonasıdır. Onun tərkibinə Qobələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakon rayonları daxildir. Büyük Qafqaz sırdaşları əraziyə soyuq şimal küləklərinin daxil olmasının qarşısını alır. Sarın iqlim, six meşəliklər, bulaq və çay suları bu zona üçün xarakterikdir. Belə gözəl təbiət şəraitində möskunlaşmış insanların yaradığı tarixi memarlıq ərsi ətraf landşaftla harmoniya həll olmuşdur.

Bu zonada tarixən tikinti materialı kimi çay daşından istifadə olunsa da, burada kifayat qədər das, əhəng, gil, qum və s. mövcuddur. Yerli materiallardan bişmiş və çiy kərpic, kirəmid hazırlanur. Meşə materiallarından tikintidə geniş istifadə olunur.

Qədim Qafqaz Albaniyasının Kür çayının sol sahilini orazisində daxil olan Şəki-Zaqatala bölgəsi uzun əsrlər boyu bu dövlətin tərkib hissəsi olmaqla xristian dininə sitayış etmişdir. VII-VIII əsrlarda islam dininin yayılmasına baxmayaraq, burada xristian, hətta zərdişt dini təriqətləri də uzun zaman mövcud olmuşdur. XVI əsrə Şah Abbasın bu bölgəyə yürüşlərinə kimi ərazi əsasən xristian dininin tosısı altında olub.

Azərbaycanın tarixi memarlıq ərsiñin inkişafında Şəki-Zaqatala bölgəsinin özünəməxsus rolu var. Zəngin təbii şərait, memarlıq-tikinti ənənələri, müxtəlif daş növleri, bişmiş və çiy kərpic, kirəmid bu bölgənin tikiliyini digər bölgələrlə müqayisədə daha maraqlı etmişdir.

Şəki-Zaqatala bölgəsinin tarixi memarlıq ərsi özünü sosial-iqtisadi inkişafın izlərini əks etdirən üç memarlıq tipində bürüze verir. Bu tiplər müdafiə, dini və yaşayış binaları şəklində cəmləşərk bölgədə memarlığın

Meşə-kel landşaftlarının şəhər  
etdiyi dağ çaya dəri.




özünəməxsus xüsusiyyətlərini əks etdirir. Qədim Qafqaz Albaniyasının dini tikilliləri, orta əsrlərin müdafiə tipli qala evləri, məscidləri, XIX-XX əsrlərin dini və yaşayış binaları Şəki-Zaqatala bölgəsinin tarixi simasını formaslaşdırır. Tağ-tavan konstruksiyasından başlanan örtüklər nefli və gümbəzli konstruksiyalara kimi inkişaf edərək daha azamatlı memarlıq zirvəsini fəth etmişdir. Tikiliyin memarlıq kompozisiyaları daha da mürakkəblaşmış, zəngin daş dekor yaradılmışdır.


Daxili sosial-iqtisadi şərait və siyasi vəziyyət Şəki-Zaqatala bölgəsində XVII-XVIII əsrlərdə müdafiə tikilliləri sahəsində qılıssvari müşahidə tipli qala evlərinin tikintisine şərait yaratdı. Belə evlər əsasən qohumluq əlaqlarının parçalandığı bir dövrdən, yəni ilkin feodalizm dövründən yaranmağa başlamışdır.

Bölgənin yaşayış binaları orta əsrlərdə bəri həm müdafiə, həm də iqlim xüsusiyyətlərini nəzərə almaqla xalq memarlıq ənənələrini özündə tacəsüm etdirmişdir. Əgər orta əsrlərdə qala evlərin tikintisində tikinti materialı kimi çay daşı və yerli "şirin daşı" görürdüksə, artıq XIX-XX əsrlərdə yaşayış evləri kərpicin müxtəlif növlerinin məhsulü kimi meydana çıxır. Sədə memarlıq-plan həlli və kərpic hörgünün zərif plastikası yaşayış binalarının həcm-fəza mahiyətini açıqlayır. Bölgənin dini tikiliyili fasadlarının həlli və kəndin quruluşunda tutduğun məvqeyə görə yaşayış binaları ilə six əlaqədə həllini tapmışdır. Memarlar əsasən dini memarlıqda diqqəti tikiliyin həcm-fəza miqyasına yönəltmişlər. Məhz iri ölçülü miqyas məscidlərin memarlıq-plan quruluşunu həll etmişdir.

"Yaşlı libas" a bürünməs Büyük Qafqazın eni yaradır.




Kıçqay dörsü. Şəki rayonu  
arazisində mənbəyini Baş  
Qışfız sülüsündən götürür. Kış  
çay havzasında çoxsaylı sel  
və çapalarından topladığı materialları  
yığıncaq zo güclü sel axınları  
yaradır. Şəki şəhəri yaxınlığında  
çay dörsündə böyük bir məsafədə  
görənəcək dövrlər çəkilmişdir.



Sakızalan Camii,  
Şəhər Məscidi  
(1750-1760 illər).  
Məscidin  
mənzərəsi  
Sakızalan məscidi  
və ya Sakızalanlar  
sənəti şəhərinə qədəm  
yerdən. Azərbaycan  
memarlığının ən əmək  
abidələrindən biridir.






Səli qalası və ya Nuxa qalası.  
Azərbaycan Respublikası  
ərazisindəki ən böyük tarixi  
istehkamlardandır. Bəzən nəmətlər  
gördə qala 1765-ci ildə təklif olundur.






Şakının Yuxarı karavansarayı.




Şakının Yuxarı  
karavansarayı içleri.




Şəkinin Yuxarı karavansarayı.




Şəkinin Yuxarı karavansarayı interyeri.



Güləbli Məscidi. Şəkinin qədim tarixi əməkdaşlıqların biri də XVIII əsr məscidi Gülbələ məscididir. Gülbələ məscidinin yuxarı minarəsi bu gün kimi qəlib qalmışdır. Məscidlən qalan minarə həl-hazırda Şəkinin ən yüksək sərvəti, şəhərin əqrəbəsindən xanı Qurancı cəyimən sahibi, emmən salihindən təxminən 20-25 metr yüksəklilikdə dayanmışqdadır.




Ömrə Əfəndi məscidi. Şəki sərvətində Omar Əfəndi tərəfindən XVII-XIX əsrlərdə inşa edilmişdir.



AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCÜZOZLARI


Dairevi məbəd - 1853-cü ildə  
çar ordusun tərəfindən xəç qəlinə  
satılmış məbədin dairəvi hissminin  
özüünün V-VI əsrlərdə təhlidi  
vurğulanır. Belə ki, bu hissənin  
tikinti materialı və qurulmuş  
xüsusiyyətləri digər hissələrdən  
fərqləndirildiyindən, onun daha çox  
Qafqaz Albaniyası memarlığının  
yaxın olması fikri irəli sürülür.





Kız kəndində Albani məbədi.



Qəxədə Albani məbədi.



Qarda Alban məbodi.




Sümüş Qala – Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə xarakterli qala-çı kimii XVIII əsrə inşa olunmuşdur.

Qax rayonunda Qum məbodi. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-ci illərində torpaq-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Məbədin Allan carı III Mömin Vəqənnin göstərişi ilə inşa olunduğu ehtimal edilir.

Kürmük Alban Kələsi (Allan Məbədi). Kürmük məbədi Qax rayonu ərazisində vətəni mövcud olmuş qadın alban mədətinin (I-III əsr) qalaların üzərində inşa olunmuş kilsədir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir.



Böyük Qafqazın qış etüdləri.



Donmuş şalalə (Qax rayonu).  
Qiş aylarında ləşkin şəxaların  
müsəkkidə olunduğu Kürmükçay  
dərəsində lışlı kəndi  
yaxınlığında şalalə donaraq  
zərərəngiz töbütəbədi amala  
gətirir.





Ilisu manzorları (Qax rayonu).

Yüksek dağ şalabesi (Kürmükçay dəri). Qax rayonunun Ilisu kəndində yerləşən şalabə yara yaşı gilli sistərlər və qumdaşlarından mələ galan ucerumdan aşağı təkələrək gizəl manzor yaradır.



Cingiz qala. Xalq arasında adlandırılan "Cin göz" Qala-qilla-ıvə çay daşından XVI əsrdə inşa olunmuşdur.





Pari qala. V-VI asrlar aid olub  
Zaqatalanın Yuxarı Çərdaşlar  
kəndinin Xangildəğ dağının etuh  
ərazisində, qayının içərisindəki  
nadir abidələr sırasına daxildir.


Dəniz yemaclarına sığınmış qala  
(Piriqala, Qaz rayonu). Yura və  
təbəqə yəsi gilli sıstı təq qumdağı  
tərkibli dök qapalarda çəpəlmüş bu  
qala insanların bədət şəraitinə necə  
ustalaqlıqla uyğunlaşdırılmışın  
yazısı əzmi sibutdur.



Zagatala qalası -1830-cu ildə Rus İmparatorluğu tərəfindən istilə etdiyi əraziləri əldə saxlamaq məqsədilə tikilmişdir.




Əlisabat məscidi. Kəndin yeganə məscidi kimi 1876-ci ildə inşa olunmuşdur.



Ağayı Tala məscidi – 1901-1910-cu illərdə usta Məmməd Eldar oğlu tərəfindən inşa olunmuşdur.



Mosul kənd məscidi. Məscidin üstündə ləkk clunmug kələbə silsə zətti ilə 1202 (1787-1788), 1303 (1880-1881) əyəd olunmuşdur, bənti usta Hacı Həsin Eddala (Məşəkən) məscəsidir.



Böyük Qarabağ dağlarının sırasında yüksək dağ çəmənlikləri və dağ məşəkləri.



KÜR DAĞARASI  
ÇÖKӨKLİYİ

Sıra dağlar, gen dərələr,  
Ürək aqan manzoralar  
Ceyran qacar, cılızür malər,  
Nə qadır oylagın sanını!  
Aranın, yaglaşın sanını!

*Səməd Vurğun*

Kür-Araz ovalığı - Kür və Araz çayları vadisində, Azərbaycanın mərkəzi hissəsində yerləşən geniş düzənlilikdir. Kür-Araz ovalığı das dolanıaclarda yaşamaga alışan səhər əhalisi üçün ilk baxışdır. Daxixidir görünüşə də, bu çöllərdə doğulub boy-aşa çatan insanlar üçün hec də belə deyildir. Bu yerlər hər il yaz fəslində "çəmənər gözəli" - lalələrdən al rəngli libasını geyinir. Bahar çağında çıçəklənən çöl əsl möcüzədir və belə gözəlliyyi hər olmasa, hayatda bir dəfə gözəl görəmək əsl xoşbəxtlikdir. Saməsunda torğayları oxuyaraq parvazlanan güllü-çıraqlı çöl əsl nağıldır. Zəngin bitki örtüyü, dəniz kimi dalgalanan çöllərin genişliyi göz oxşayır.

Kür-Araz ovalığının ümumi kimi geniş quru çölləri insana sənki ruh yüksəkliyi, könül xoşluq baxş edir. Yalnız bu torpaqları qarış-qarış gözəklər bu gözəlliyyi hiss və dərk etmək olar. Bu ovalığın özünəməxsus təbiəti Azərbaycanın digər ərazilərindən seçilir. İlk baxışda düzənlilik yekrəng və hətta solğun görünüşə də, onun bütün gözəllişlərini hiss etdikdə, çöl təbiətin necə füsunkar və qeyri-adı olduğunu üzü çıxır.

Antik dövrlərdə və erkən orta əsrlərdə Kür-Araz ovalığının ərazisində tikilən bir çox kanalların, qədimdə mövcud olmuş çıçəklərin Paytakaran şəhərinin qalıqları günümüzədək galib çıxmışdır. Bu quru çöllərin suvarılan torpaqlarında yaranan vahalarda hələ qədimdən müxtəlif mədəni bitkilər yetişdirilir. Suvarılan kanallarının six şəbəkəsi Qarabağ və Mil düzənlərini bütün istiqamətlərdə kasırdı. Qədim dövrün məşhur almılardından sayılan Strabon (b.e.a. I əsr) özünün çoxcildili "Coğrafiya" kitabında yazdı: "Vadi bütünlükə çaylar və digər su mənbələri vasitəsilə Babilistan və Misir torpaqlarından daha yaxşı suvarılığından, həmçinin yam-yasılı otlarla örtülü olur. Əkilən üzüm tənəkləri artıq 2-ci il bar verməyə başlayır. Yerli şərait dənli bitkilərdən iddə 2 dəfə mahsul götürülməyə imkan verir". Mənimşənilər üçün çox alverişli olan düzən torpaqlardan qış olaqları kimi də istifadə olunur. Suvarılan torpaqlarda pambıq, nar, heyva, xurma, gilas və s., eləcə də dənli və bostan bitkiləri yetişdirilir. Kür-Araz düzənliliyinə xas olan təbiətin bütün gözəlliyyini duymaq və anlamaq üçün, ilk növbədə onun görəmli yerləri ilə tanış olmaq lazımdır.

Azərbaycanın an qiyaməli sərvətlərindən biri - "ağ qızıl" adlandırılan pambıq bitkisinin əkin sahələri geniş ərazi tutur. Pambıq Azərbaycanın ixrac etdiyi asas mahsullardan biridir. Günsənin "zərrəsi" sayılan pambıq bitkisi artıq 7 min ildən çoxdur ki, insanlar tərəfindən akılıb-beçorılır. Pambıq qozalarının dörd yarpaqlı açılması prosesi öz füsunkarlığı ilə seçilir. Aşağıya doğru aylanmış çığır yumruları zərgərlik incisi kimi sənki müntəzam və simmetrik şəkildə genişlənir. Əgər siz heç vaxt pambıq qozalarının açılmasını görməmisinizsə, onda Azərbaycan torpağının galin - bu heyranedicili mənzərəni öz gözlərinizdə görün. Sübh çağında çıxmaqdə olan gınaşın parlaq şəfaqları pambıq kollarının bayaz tellərini çəhrayı rongo boyayanda onlar işildən fənərlərə oxşamaqla daha gözəl görünürler. Gecə ərzində

əçələn pambıq qozalarının üzərinə çökən şəhər damlları sənki şəffaf muncuqlar kimi bərəq vurur.

Landşaftın özünəməxsusluğunu Kür-Araz düzənliliyinin cənub-şərq hissəsində - Şirvan düzündə yerləşir Şirvan Milli Parkına sayət etməklə qiyamətləndirməklər olar. Ərazilinin əsas hissəsinin tapşılıklar və yovşanlı-şoranotlu yarımşəhərlər təşkil edir. Bəzi yerlərdə tıralor və laqunları rast golinir. Eol prosesləri naticəsində əməla galan xırda ölçülü dərə-topalı relyef ceyranları mühafizə etmək üçün əlverişli imkan yaradır. Dünyada yayılma areali çox da geniş olmayan ceyranların töriyib artması üçün Azərbaycan an münasib yerlərdə biri sayılır. Bizim respublikamızın ərazisində ceyranların maskunlaşma tarixi lap qədim zamanlara gedib çıxır. Professor B.D.Haciyevin (1977) araşdırmlarına əsasən, Azərbaycan ərazisində tapılan ceyran şümlükleri qalıqlarının yanıtı üst Miosen (1,5-2 mln. il əvvəl) dövrünə aid etmək olar. Ərazilədə ceyranlar, homçının digər heyvan və quşları içməli su ilə təchiz edən Çalagöl (Qızılqazgöl), Flamingo və s. göllər vərdir.

Deyilənlərə görə, vaxtilə Kür-Araz ovalığının quru çöllərində Prjevalski

Kür çayının aşağı axımı. Aşağı  
Kür çökəklindən mövillik az  
oldugundan çay long axır.  
Gursululuk dövründə isə çay  
dərsəsi dayaz oldugundan o, xeyli  
genişlənir.



*Neçə-neçə kanal galır.  
Bağ-bağlılı Şirvanla bir  
Ağ pambıqlı Muğam gülür.*

*Xəlil Rza Ulutürk*

Keçmiş Gəncə xanlığının orazisina daxil olan Yevləgi el arasında Gəncəbasar adlandırıllar. Tasadüfi deyil ki, XII əsrin yazılı mənbələrində Yevlax "Qarabağ qapıları" da adlandırılır. Bu "qaplardan" illərlə nəinki dəvə karvanları və səyahətçilər istifadə edirdi, həmçinin yaylaqlara köç edən qızılgunu-zuza sürürlərini da keçirib aparırlar.

Yevlax-Balakan istiqaməti qatarla hərkət edərək insan sanki qatar saxlayaraq bu gözəl yerləri lap keçmişlərdə olduğu kimi piyada və ya atla qarış-qarış gəzmək istəyir.

Neftçala ovlanan balıq qənimətləri haqqında rəvayətlər danışılır. Balıqlar üçün Neftçala əvvəllər olduğu kimi, irdinin özündə də gümüşü sazan, xəşəm, kütüm, şamakya, kefəl, o cümlədən yaz bolsuluq dövründə kigikdən böyüya kimi hamunun ovladığı əfsanəvi qızılbalığının zəngin olduğu yer kimi maşhurdur. Azərbaycanın bütün bölgələrindən bura axın edən balıqlarını dediyinə görə, Kürün deltasında uğurlu balıq ovu üçün yaz vo payız faslından gözəl vaxt yoxdur.

Kür çayında baş vermiş qəzəb.  
Kür-Araz ovalığında minlərlə  
hektar əkin sahələrinə və yaşayış  
məntəqələrinə böyük zərər  
vurmusdur.



*Kür çayının aşıçı axını. Aşağı  
Kür çökəklığında meyillik az  
olduğundan çay ləng axır.  
Gursululuk dövründə issa çay  
dəziyi dayaz olduğundan o, xeyli  
genişləmir.*

cinsli vəhşi atlara və vəhşi onaqlı-keçilərinə belə rast gəlinirdi. Kür-Araz ovalığının simvollarından biri də zəngin flora və faunası olan Kürboyunun tuqay meşələridir. Torpaq qoruyucu funksiyası yerinə yetirən bu tuqay meşələri quru çölləri kəsib keçən Kür, Araz, Qanix kimi bolsuların çaylıları boyu yayılıb. Bu düzən meşələri əsasən, palid, qovaq, göyrüs, söyüd, qarağac, nar, yulğun və s. ağac və kollardan ibarətdir. (Qarayazı, Qaraoglan, Qarxun, Cirdaxan, Babanlar, Varvara və s. meşələri).

Azərbaycanın qeyri-adi yerlərindən biri də müəyyən geoloji dövrde Xəzər dənizinin geri çökülməsi nəticəsində Kür çayının qədim dərəsində formalan Hacıqabul gölüdür. Bu göl köçəri quşların qışlaşdırıcı və nəslini kəsilməkdə olan nadir su-bataqlıq quşlarının məskən saldığı yer kimi tanınır.

Bunlarla yanaşı burada rayonun inzibati mərkəzi - Hacıqabul şəhəri (manası "Allah həcc ziyarətinizi qəbul etsin" deməkdir) yerləşir. Bu şəhər nəinki ərazilən keçən ticarət karvanları, həmçinin həcc ziyarətinə gedən zavvarlar üçün də dayanacaq roluunu oynamışdır. Şəhərdən şimal-qərb istiqamətində yerləşən Haramı dağında arxeoloqlar qazıntıları nəticəsində qayalar üzərində petroqliflər olan böyük tikihilərin qalıqlarını aşkar etmişlər. Qayalar üzərində həmçinin insan və qeyri-adi, fantastik heyvan təsvirləri öks olunan nümunələr də tapılmışdır. Alımlar bu qiyaməti tapıntılarınlığını Eneolit dövründə aid edirlər.

Kürdəmir, bəzənse Gülüstən adlandırılan bu məkan gözəl, məhsuldar torpaqları ilə maşhur olmaqla yanaşı, həm də istirahət və turizm baxımından colbedici yerlərdən biri sayılır. Bu diyar maşhur "Şirvanşahı" üzüm sərti yetişdirilən üzümülləkləri ilə çox tanınır.

*Süfrələrin bəzəyidir,  
Kürdəmirin qızıl nari.  
Mingəçevir dənizindən*




Göycayan nar bağları avqustda.



Belli bir arzutlu Kür-Araz ovası  
çünün geniş sahilini və nar-  
heyva bağları ilə möşkurdur.



Yarımşəhərlərin köngəz kolları,  
Şərən və şorakalı torpaqlara mə  
yaxşı uyğunlaşmış bitkilər olmaqla  
özünəməxsus landschaft ərtiyü  
yaradırlar.





Mugan düzündə suçarma kanalı.



Şirvan düzünün mimonzıltı dağ yamacları. Açınohur-Longobiz silsiləsinin cənub yamaclarının dağlılığının sabalıdı və tünd sabalıdı torpaqları yüksək möhsünlüklə ilə fırqlanıyından tamamilə çumlanmışdır.



Kür çayında baş vermiş daşın. Kür-Araz ovalığında minlərlə hektar əkin sahalarına və yaşayış məntəqələrinə böyük zərər vurmusdur.



Acmohur arid alçaq değligi Kür-Araz  
ovalığını Qarış-Örträy vadisinden  
ayırır. Qurat ıqlım şarlığı vo seyrök  
bitki ortüyü burada intensiv denudasiya  
proseslerinin fidal inkigafına şədəb olur.  
Nəticədə əsərin parçalanmış relief  
yaranır ki, bu əzə siz yergən-pobu  
şəhəri ilə səcidiyalıdır.




Acmohur alaşa dağlığı (Türmançay dırıtı). Neogen - IV döver yaşı çökme sıxıcılarından ibraz olunan arid dağlıq prazi intensiv denudasiyaya maruz qaldığından arid seyrük meşe-külteşləri sahəsi ilədən-ils azalır.



Acmohur gölü. Flamingolar.



"Qaramarys poncacıları". III döver (neogen) yaşı Qaramarys tərəfindən kəlib keçən Girdiman çayı sanki Büyük Qafqazdan Kür-Araz ovalığına antecedent dərələr şəklində "poncacılar" aşır.



Kür-Araz ovasının akmaz gölleri  
küçük kuşlar içinin en enerjili  
makineleridir.






Achnohur alçaq dağlığının doğduğu düzünlükleri yazda ve yayın ilk aylarında sız et örtüyüne malik olurlar.




Mugan düzünün yaz manzarası (may). Yarımşehre landscapelarından ibaret olan bu düzünlükler yaz aylarında her yer qisa müddədə də olsa yazdı örtüyü bürünür.




Samub-şrägi Sirvan düzünün şun təpələri. Kür çayının sol sahilində yerləşən, əsasən dəniz akumulasiyası və alluvial mənaslı çökəm səzərlərdən ibarət bu düzünlük böyünləşmə zərərlərdir.





Köçeri quşları Mıl düzündə,  
Sarışın və Ağgöl gölləri qarda  
donmaqlarına və strafları bol  
yem ehtiyatına malik olduğunu  
gördərindən köçeri quşun  
qışlama yerinə çevrilmişdir.



Salyan düzündə dəmiz terrası.  
Xəzər dəmizi səviyyəsinin  
təraddüdü nticəsindən  
hündürlükleri və yaşları müxtəlif  
olan dəmiz terrasları aydın seçilir.



Cənub-Şərqi Sıraun düzünün  
qum təpələri. Kür çayının sol  
sahilində yerləşən, əsasən dəmiz  
akısunusluğunu və alluvial mənzələ  
çökəmə silsilələrdən ibarət bu  
düzənlilik bəzən sahəni zəritlədir.






Cənub-qərqi Şirvan düzündə  
paşlı vulkanlarının püskürmə  
materialları "Ay landeqflarına"  
tanırı manzırı yaradır.

Cənub-qərqi Şirvan düzündə  
təbiət möcüzəsi. Duzlu və yaraltı suların  
süxurlarda solğun və yeraltı suların  
birgə fəaliyyətinin nticəsində  
yaranan çökəklik.


Ərəb xilafatının yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikitü işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdir. IX-X yüzillərdə Xilafetin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan-Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi əslub yaxnlığı var idi. Aran memarlıq məktəbinə (tarixən Gəncə, Bərdə, Beyləqan, Qazax bölgələri) mənsub sənətkarların yaratdığı binaların əksriyyəti Gəncə zəlzələsi (1139) və mongol hücumları (XIII yüzil) zamanı daşılmışdır. Hal-hazırda Kür-Araz coğrafi rayonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsü kataloqunda 1 qoruc, 2 dünya (Bərdə şəhərində "Allah-Allah" türbəsi və Qazax rayonunda Sınıq körpü), 18 ölkə əhəmiyyətli (9-u Gəncə, 3-ü Bərdə rayonu ərazisində), 306 yerli əhəmiyyətli abidələr qeydə alınmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüz il), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin əslub özəllikləri haqqında aydın

Gəncə İmamzadəsi. Gəncə şəhərində 5 km. məsafədə yerləşən, XIV-XV əsrlərdə inşa olunmuş İmamzadə kompleksi xatır-məscid, hürəclar, giriş portali və necropolis. Geniş bir ərazini əhatə etməklə hündür hasarla əhatə olunmuşdur. Təkiliyin harmonik əlaqları abidənin parlaq kompozisiyasını yaratmışdır.



təsəvvür yaradır. Kərpic memarlığı, xüsusiil qızılı kərpicin mavi kaşı ilə sintezi bu memarlıq məktəbi üçün xarakterikdir ki, bu da Naxçıvan memarlıq məktəbinin tasırla olaqaddardır. Unikal Aran memarlıq məktəbinin formalaşış rəngarənglik qazanmasında əvəzsiz rol oynamış Gəncə və Bərdə əlkəmizin zəngin keçmiş malik qadim şəhərlərindəndirlər. Burada milli əslubda inşa edilmiş müxtəlif karvansara və qalalar, müdafiə qurğuları və imarətlər, məscidlər və məbədlər memarlığımızın parlaq nümunələri olaraq onlara bu gün da xüsusi kolorit verir. Bərdə şəhəri təkə Azərbaycanın deyil, bütövlükde Yaxın Şərqiñ ən qadim yaşayış mərkəzlərindəndir. Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsər aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsər aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsər aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsra aid sakızguslu türbə özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilir. 1905-ci ildə tikilmiş Cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsra aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bahman Mirzə Qacar məqbərəsi (1880) və s. memarlıq irsi nümunələrindəndir.

*Gəncədə Cümə məscidi. XVII əsrdə formalılaşmış gülər meydənının kompozisiya xəmi mərkəzi oxu üzərində, bir tərzində təciarət kompleksi, digər tərzində isz apalı dini tikili – Cümə məscidi ilə təmamilanmışdır. 1606-cı ildə, memar Baloddzin təzfindən inşa olunmuş məscid, qoşa minarəsi və giriş portali ilə dəqiqi cəhət edir. Mərkəzi günbəzli məscid aparts mənzərə tutmaqla mədrəsə, necropoli və Çökək hamamla birlikdə inşa olunmuşdur.*




Bordadə "Allah-Allah" türbəsi.  
Tikili yeraltı və yerüstü hissədən  
ibarətdir. Tərbənin yeraltı hissəsi  
nəcarı smilələr abidənin  
zəndə hissəsinə təqib edilir.  
Tərbənin yerüstü hissəsi isə  
iç əsas memarlıq elementini  
və həllərinə təsdiq edir.  
Kürsülük - Kürsülük, səkkiz  
metr yarımçıraq gövdə və qədrisini  
gündəzəndən ibarətdir. Səmirdirik  
gövdə frizləri kəşəf olunmuş  
kərpicin sınağından qurulmuş  
"Allah" kəlməsinin bütün  
səhbi boyu 200 dəfədən artıq  
təkrarlanmasından yaranan  
kompozisiya ilə həlliini təpmisdir.



Sarıq körpü, Körpü Qızası tapşırıqında  
yerləşən, Azərbaycanın orta xəzər  
əid olan nadir məlik bölgələrinəindən.  
Bu memarlıq abidəsi Eləman cəyə  
üzərində salınmışdır. Dövrümüzə  
gələn qədər həsrət körpü burada  
data xəzər xələndən körpü uçaqlanıb  
sonra XII əsrdə inşa olunmuş to Şarıq  
körpü adlandırılmalıdır. Körpü həz  
içərən dayanı üzərində daganib. Hər  
içərən dayanılarının qışda şəxşəti  
kumerlər yelçəslərlərləndir. Böyük  
mudafiq səmərgəni dayan körpünün  
uzunluğu 175 m, eni 4,3 m-dir.



Bordadə İmamzadə kompleksi. Türklər tərəfindən  
təkilişlərinə ibarətdir. Azərbaycanda XIV əsrdə tikilmə  
yeyən 4 minarəli məscid olan bu abidə ilən dənq  
zirzərət-türk formunda olmuş. Sərralar (XVIII. əsr)  
ətrafında məscid tikilib. Tərkibdə V imam Məhəmməd  
ət-Baqırın qızı İsmayıldan olub. İmamzadə  
məscidinin Kərpiclərinin fırıldaq dövrləşmiş, təknilər deşdə  
kərpicin saplaşdırılmış, eləcə də kəşəflər istifadələr. Bord  
türbəsinin (1322-ci ildə tikilib) Ləsri görürür. Abidə  
1868-ci ildə gərkəmlər menar Karbəvalı Səfiyan Qarabəy  
(1788-Ölər - 1910 Şəhər) tərəfindən yenidən qurulub.





KİÇİK QAFQAZ



Gör nə qədər filiz yatır,  
Daşkoşunın dağlarında.  
Xan cınlar göyə qalxır,  
Qadım Gence bölgələrində.  
Çıxdım Şuşa yaylağında,  
Çəsmələrdə gözüm qaldı  
Endim İsa bulağında,  
Cığırıldarda izim qaldı.  
Kəlbəcərin dağlarında,  
Durub baxdım al sahra.  
Yerda olvan çiçəklərə,  
Göyə qızıl şəfəqlərə.

Xəlil Rza Ulutürk

Möhtaşam dağ silsilələri, qarlı zirvələri, yaşıl meşələri, gursulu çayları, dorin dağdaxili çökəklilikləri olan Kiçik Qafqazın tabiatı zəngin və rəngarangdır. Dolanbac axan çayları, mavi gölləri, yaşıl dağ meşələri insanı özüne çəkir, onu heyratamız gözəlliliklərlə qarşı-qarşıya qoyur. Kiçik Qafqazın tabioti gözəlliliklərin özünəməxsüs sərgisidir. Təbii landschaftların bütün rəngarəngliyi arasında elə yerlərə da rast gelmir ki, insan sanki tamamilə başqa aləmə - nağıllar dünyasına düşür. Rənglərin heyratamız şəkildə uy-

Kiçik Qafqaz dağ gölləri ilə zəngindir.

ğunluğu və çılğınlığı, təbiatin bir yerde bütün palitrasını toplaması insanı valeh edir.

Bu dağlıq zonanın reliyefi üçün səciyyəvi olan xüsusiyyətlərə qədim karlar və enli təkənvari buzlaq dərələri aiddir. Çoxlu sayda ovulma və sapın tilərilərə dağların sildirməli yamaclarla insanda silimləş təssüratlar yaradır. Əks hallarda dağların yamaclarında başlangıcı yüksək zirvədə yerləşən daş axınları görmək mümkündür. Dərənin dibində tamamlanan bu daş axınları yamaclardan enən "yatmış ajdah"nın xatırıdır. Bu, daş uçqunlarının izləridir. Bir neçə saniyə davam edən qaya massivinin uçqununu görmək nadir hallarda insana qismət olur. Nəhəng daş-kəsək parçaları sildirilmiş yamaclardan aşağı sürətlə enir və bir-biri ilə toqquşur. Öz yolunda qaya çıxtınları ilə rastlaşan daş-kəsək parçaları güclü zorba ilə onlara dayır və kiçik hissələr bölünürler. Daş uçqunlarının yaranması sildirmə yamaclar, dik çıxtınlar, eləcə də sükurların çatılıq dərəcəsi ilə olacaqdardır. Öz zamanını gözləyən uçqun kütüsləri olsalar boyu hazırlanıa bilər. Nəhayət, daşdan ibarət nəhəng kütlə dağın dərəsinə anı olaraq can atmaqla, çayın qarşısında alır və sututar yaradır.

Dağ gölləri ilə qarsılışmaq insanda daha aydın, xoş təssürat yarada bilər. Məhz buna görə Tyan-Şan, Pamir, Altay və Sayan dağlarında turizm marşrutları çoxlu sayda göllərdən keçir. Belə turizm marşrutlarına Kiçik Qafqaz ərazisində da rast gelmir. Suyunun maviliyi ilə insanı heyran edən dağ göllərinin gözəlliyyətinə baxdıqca özüne sual verirən: bu laçivər sutular necə əməla gəlib, göllərin yaranma səbəbləri nadir və onlara artıq neçə ildir ki, mövcuddurlar?

Uçqun-band gölləri adətən Kiçik Qafqazın şimal-şərq yamacı üçün səciyyəvidir. Bu tip göllərin yaranmasının ərazinin yüksək seysimliyi şartlaşdırır. Bu rayon Rixter şkalası üzrə 9-10 ballıq zonaya aid olmaqla, ərazidə dağidici zəlzələlərin baş verəməsi ehtimalı böyükdür. Belə zəlzələlər nəticəsində çay macrasının qarşısını almışla, uçqun-band göllərinin yaranmasına səbəb olan güclü uçqunlar meydana gələ bilər. 1139-cu ildə Kəpəz dağının da Göygölün yaranması üçqun nəticəsində baş vermişdir. Ganca sakinləri Kəpəz dağının özlərinin simvolu hesab edərək, göl ətrafindəki bu dağın "şış uclu tac"ı ilə fəxr duylurlar.

Kiçik Qafqazın dağ gölləri onun rəngarəng landschaftının avəzedilməz tərkibin hissəsidir. Uçqun göllərin aynası an dəyərləri ziyanət əşyası kimi yüksək dağ landschaftının əsrarəngiz elementidir.

Qarabag vulkanik yaylasının canub hissəsində, Böyük İslıq dağının (3550 m.) stəyində, danış soviyyəsindən 2658 m. hündürlükdə Qaragöl yerləşir. Qaragöl şimal-qərbdə Damirdəş və Kiçik İslıq (3452 m.), şimalda isə Canquitaran (2790 m.) dağları ilə əhatələnib. Bu göl relikt mənşəli su mənbəyidir və ona çay axımı yoxdur. Qaragölün suyu təmiz və şəffaf olduğundan, yerli shali bu ərazini sırlı hesab edir.

Kiçik Qafqaz çaylarla zengindir. Tərtərcayın dərəsi gözəlliyi ilə xüsusiylərə fərqlənir. Burada yarımdaşlı çöl və ondan axan çaylar, bazaltı qayalar və daşlaşmış qohmayı ovuntulardan ibarət açıq məkanlar, torpağın darliniyindən çıxan su buxarı, çuxurlarda guruldayan isti su müşahidə olunur. Dar dərədə oks yamacların zirvalarının az qala birləşməsini, qayanın ha bir çatında yaşıllıqlar – kol və ağcların bitməsini, qaya və gur çaylarının arasında sıxılan, növbəti addimdə six yarpaqların fonunda yaşıl tunelədə sanki itan yolları görmək olar. Dibində çayın axdığı çökəkliliyə enən dərələr, yamaclar-





Dağlar gözü - Göygöl.

da ökin və yaşayış yerləri, yuxarı hissədən bütün bunları qucaqlayan enli-yarpaqlı meşələr nəzərə çarpır. Açıq qayalıqların lap dibini ilə axan çayların sahilində qədim dolayı yol uzanır, burada meşənin şahı – şərqi palidi ilə bərabər fıştıq, cökə, ağcaçının və müxtəlif yabanı meyvə ağaclarını və kolluqlar bitir.

Istisu kurortu Tərtərçayın sağ sahilində, təbiatın qeyri-adi ornamentli, dik sütunlu bazalt qatırmın yamaclarında yerləşir. Sütunlar və favvara vuran bulaqlar bu arazilərin ham keçmiş, həm də müasir vulkanizm tarixindən xəbor verir. Özünün kimyvi tərkibinə görə bu sular daha forqlı olub, Çex Respublikasının dünyaca məşhur Karlov Vani kurortundan üstündür. Kiçik Qafqaz domuru filizi, qızıl, molibden, kobalt, alunit, seolit, bentonit və digər faydalı qazıntı yataqları ilə də məşhurdur.

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının tarixi kimi qədimdir. Bu sözbirləşməsinin bütün dünyada Azərbaycanın konkret rəzaisinə aid olunması faktı təsdiqlənmişdir. Azərbaycan xalqının Kicik Qafqaz oraszında öz doğma torpağının bir hissəsinə verdiyi "Qarabağ" adı hələ 1300 il bundan əvvəl (VII əsr) ilkin manబalarla göstərilmişdir. Azərbaycanın ürəyi olan qədim Qarabağ torpağı ölkəyə çoxlu sayıda istedadlı şəxsiyyətlər böyük etmişdir. Qarabağ nainki ölkənin təbiat abidələri siyahısına daxil edilmiş unikal təbiət şəraiti, eləcə də istedadlı övladları – şair, yazıçı, müsikiçi, xanandaları ilə məşhurdur. Qarabağ Azərbaycan musiqisinin besiyi hesab olunur. Bu qədim torpağın təbiəti şəraiti və ehtiyatları heç kəsi etinəz qoya bilməz.

Ağdam torpağında çoxlu sayıda qədim memarlıq abidələri saxlanılmışdır. İndi işğal altında olan Ağdamda dünyada yeganə Çörək muzeyi yerləşirdi. Bu qeyri-adi muzeyədə unikal eksponatlar – müxtəlif növ çörəklər



Dağlar gözü – Göygöl.

və dənli bitkiçiliyə dair arxeoloji tapıntılar vardı. Daşlaşmış buğda, taxılıyüdən el deyirməni, məşət əşyaları, qədim kitablar, olyzmalar, çörək istehsalının inkişafına aid müxtəlif materiallar, kondilinin torpağıbecərə aletləri (oraq, kotan, toxu, unüyütmə taxası və s.) muzeydə sərgilənən nümunələrə daxil idi.

Şuşa şəhəri öz adına gərə arazinin gözəl, təmiz və şaffaf havasına bordur. "Şuşa" sözü "şüşə" manasını verir. Ölkəmizin gözəl şəhərlərindən biri olmuşsa təbiət unikal bulaqlar – İsa bulağı, Tursu, Şırlan, Səkinəbulaq, İstibulaq, Soyubulaq, Yüzbulaq, Qırxbulaq, Çarxbulaq və digərlərini başx etmişdir. Şuşa və Xocalıda Topxana məşəsi və "Xan məğarası" təbiət abidəsi yerləşir.


Kicik Qafqaz ərazisində 2 mindən çox bitki növüne rast gəlinir. Dağatəyi zonada çöl bitkiləri, dağ yamaclarında kolluqlar və enliyarpaqlı meşələr (püstə, palid və s.) yayılmışdır. 2000-2300 m. hündürlükdən başlayaraq subalp və alp çəmənliliklərinə rast gəlinir.

Bəsütçay Dövlət Qoruğunda cınar ağacları geniş yayılmışdır. Cınarların orta yaşı 165 il, hündürlüyü 35 m, diametri isə 1 m. təşkil edir. Lakin bura 1200-1500 yaşı, 50 m. hündürlüklü və 4 m. diametrlı ağaclara da rast gəlmək olar. Azərbaycan xalqı həmişə cınarı yüksək dayırlarıdırak onları bitki örtüyüün "şahı" adlandırmışdır.


Laçın rayonu ərazisində Hacışamlı məşəsində dünyada an qıyməti palid sayılan – Qırızı (Qızılı) palid bitir. Bu ağacın materialları keyfiyyətli mebel istehsalında, xüsusi konyak spiritinin saxlanmasında istifadə olunur.

Kicik Qafqaz Qarabağ atları ilə də tanır. Qarabağ atları Asiya və Qafqazda ən qədim cinslərdən hesab edilir. Tədqiqatçılara görə Qarabağ atları nəməcəddi Mərəna, Middiya, Atropatena və Albaniya atlarına gedib çıxır. Qarabağ atları öz cinsinin tomizliyini in迪yadık qoruyub saxlaya bilmişlər.



Kiçik Qafqazın Murovdağ silsiləsində 1139-cu ildə baş verən 9 ballıq zəfərə zamanı Kapoz dağının (3066 m.) zirxosının ucması nticəsində Kürəkçayın çulu olan Ağsuçayın dırəsinin qarışımı kəsnən ucqan materialları hündürcə mövcud gölər gruppunu əməl etmişdir. Onlardan saləsinə görə məbədi isə mən gözü təkrar olunmaz Göygöldür. Bütün zəfərdən subəlp cananlılıları, digər zəfərdən isə zəngin doğa meşələrinin əhatə etdiyi Göygöl strafında Milli Park yaradılmışdır. Bu, gölün və straf stratinin ekoloji sahəsini müdafiə etməyə imkan verir.



Marañlı, Göygöl sistemi  
göllərindən Kapoz dağının  
zirxosunda daşın yaxın yerləşir.  
Marañlı hər torzdan subəlp  
cananlılıları və qıştan da daş  
meşələri ilə şəhər olunmuşdur.




Geygirdi payız fossilı.



Küçük Qəşərda qaya cümüləri.  
Elxəzən proseslərin təsiri  
altındə aşınmaya maruz qalan  
vulkanogen və çilləz mənzəh  
süxurlar "ekzotik" təbiət abidələri  
yadigarlarıdır.

Kapız dağ yamacları. Göygöl Milli  
Parkının tərkib hissəsi olmaqla  
turistlərin in sevimli istirahət  
güşələrindən birini əvərilmədir.

Göyzərən yaza və yayda da  
uzaqdan diqqəti cəlb edir.  
Magmatik məngəli bu qəbariq  
relief forması olmaz gairimiz  
Şəməd Vurğun tərəfindən təbiət  
məcūzası kimi dağlara vəsif  
edilmişdir.






Həmşitəngin zang qalası –  
XII əsr. Gadabay.



Həmşitəng monastri Gadabayın  
Böyük Qaramurad kəndində  
yerləşir. O. XIII əsrin 20-ci  
illərində yenidən qurulmuşdur.  
IX-X əsrlərdə burada Alban  
patriarxının taxt-ləçər yerləşmişdir.  
Bütün monastır kompleksindən  
yalnız kilsə və zang qalası  
qalmışdır. Binanın qızıl fasadını da  
xac artefaktlarına rast gəlinir.



Gadabay məməzaları.  
Azərbaycanın döllər dağ  
güzəşlərinən olan Gadabay  
sağ harası, takrir olunmaz dağ  
məməzaları ilə forqləntir.



Korojlu qalası Gədəbəy rayonunun Qalaknud kəndində sidlirin. qayalıda kompleks haldə təkilib. Yeni burada təkə döyüş, müdafiə deyil, ləm o dövərə aid bir sra təkilişər xəz olan slamlar var. Alban tarixi dövriyə aid edlin bu qalada ayri-ayrı təxəllüdə Pompey, Bizans, Səfəvilər dövriyərinə aid pul cökəkləri, albən qadınına məxsus bəzək əşyaları, qədim silah növləri, mis, gümüş, tunc damır əşyaları qurılmışdır.



Əyriçəng kilsəsi Gədəbəy rayonunun cəmiadi kəndi yaxınlığında, Əyriçəyin hündür sahilində yerləşir. Albən kilsəsinin çox böyük olmamasına baxıst zərində (7,50x3,70) nəhəbənzər alter absidasi qurulmuşdur. Yegana giriş mədəniyyət dövriyindən. Dövərlərin qalınlığı 110 sm-dir.



Gədəbəy manzaraları. Azərbaycanın dillər dəg gicərinən olan Gədəbəy sahə havası, təkərelənməz dağ manzaraları ilə fərqlənir.



Dağ çayı dərası.

Küçük Qafqazda sümüklərəm  
ekzotik yarım formaları, endogen  
və ekzogen rəyefməologiyaçı  
proseslərin birgə fəaliyyətləri  
nəticəsində yaranan zəl təbiət  
məcüzələridir.




Buludları aşmışsa almış  
Mirvədəğ (3340 m.). Küçük  
Qafqazın ən yüksək zirvələrindən  
birini ölçmək səhi əgər öyrəyi  
xatırladan çoxılık qarla örtüllər.  
olur.

Murudoğlu silsiləsinin yuxarıdan  
şəhərinə inənən insanı vələh edir.



Qarabağ silsili yayda.



Qarabağın dağ manzaraları.

Goranboyda payız.



Qarabağda dağ dolayları.



Özərəzən qalası, İbrahim xanın 1787-ci ilde tikdirildiyi bu qalada yerləşdirilmiş pıçına gəzənmə xanlığının postası. Şəhərin qarşısında olan digərən bəzəqularının qarşısının alınmasına zəmanət edirdi. Sağcada 24 km məsafədə olan Özərəzən qalasının doğusunda religi və Qırıqçayın enli katlıqları yüksək təkəsi, səli qurulmuşdur. Rəğən o, dəha çox müdafiə sadəcə böyükçər. Onu Azərbaycanın qəsəbəlik müdafiə sahələrinin son əməniyi saymaq olar.



Qarabağ silsilzisi yayda.




Qarabağın dağ manzoloru.

Goranboyda payız.



Qarabağda dağ dolayları.




Öğuzan galası. İbrahim xanın 1787-ci ildə tikirdiyi bu qalada yerləşdirilmiş piyadalar qoşunu xanlığın paytaxtı Şuşa şəhərinin şəhərdən olan daşmaz basqınlarının qarşısının alınmasına xidmet etdi. Şuşadan 24 km. məsafədə olan Öğuzan galasının dağlıq rəsəfə və Qarğar çayının eni yatağına uyğun işkəsəli qurulmasına görə o, daha çox müdafiə sadəcə bənzəyir. Onu Azərbaycanın çəsərlilik müdafiə sadəcə inançının son örnəyi saymaq olar.




AZƏRBAYCANIN TƏBİƏT VƏ MƏMƏRLİQ MƏCÜZOZLƏRİ

Azərbaycanın qərbini əhatə edən bu vilayət respublika tabeli Şuşa, Xankəndi və Naf-talan şəhərlərindən, 20 kond rayonundan və Yuxarı Qarabağ (Ağdam, Şuşa, Tartar, Xocalı, Xocavand, Cəbrayıl, Füzuli rayonları ), Kəlbəcər-Ləçin (Qubadlı, Zəngilan) iqtisadi rayonlarından ibarətdir. Yuxarı Qarabağ iqtisadi rayonunun on iki şəhərlərindən olan Şuşa Azərbaycanın dağ-iqlim kurortu şəhəridir. Rayon canubda İranla həmsərhəddir. Bu regionun əksər əraziləri hazırda ermənilər tərəfindən işğal olunub. Qarabağ Azərbaycanın an qədim yaşayış məskənlərindən biridir. Bunu burada aşkar olmuş Azix mağarası bir dəha sübut etdi. Bu mağara Füzuli şəhərinin 14 km-də yerləşir. Arxeoloji abidədən tapılmış ibtidai insannın alt çənə sümüyünün qalığı göstərdi ki, Azərbaycanda taxminan 350-400 min il bundan avval insan yaşamasıdır. Bu adam "Azix adam" adlanır. O, dünyada 4-cü tapıntıdır. Ümumiyyətə, Azix mağarasının köməyi ilə Azərbaycanın, o cümlədən Qarabağın daş dövri haqqında geniş məlumat almaq olar. Eramuzdan avval və eramızın XVIII əsrlərinə kimi tikintisi davam etmiş dini məbədlər Qafqaz Albaniyasının Azərbaycan torpaqlarındaki vizit kartına çevrilmişdir. Dağlıq Qarabağ və Mil düzündür bir hissəsinə əhatə etmiş Qafqaz Albaniyası dövlətinin qarşaları, tülələr, hünərlər və xəzərlər kimi əhalisi xristian inamını saxlamaqla dini tikilləri daima qorunmuş və ya yenilərini inşa etmişlər. Dini tikillərinin bəzəkəti ərazidə geniş miqyas almış XII-XIII əsrlər (Gəncəsar, Xudavəng, Gütəvəng və s.) təsadüf edir. Kiçik Qafqaz bölgəsinin coğrafi-iqlimi xüsusiyyətləri, yerli tikinti materialları olan karpic, çay daşı, qırımızı tuf ərazidə özünaməxsus-sadə, dekorusuz, monumental memarlığın formallaşmasına səbəb olmuşdur. Kiçik Qafqaz coğrafi rayonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsü kataloqunda 1 oruq, 4 dünya, 98 ölkə, 330 yerli əhəmiyyətli məmərlilik abidəsi qeydə alınmışdır. Lakin təsəssüflər olsun ki, Ermənistan tərəfindən işğal olunaraq tapdaq altında qalmış torpaqlarımızda bu abidələrin əksəriyyəti məhv edilmiş və ya saxtakarlıqla özünüküldəşdirilmişdir.






Mureddağın başı garlı zirvelerinin  
Arań Qarabağdan möcüzəli  
görünüşü necə deyəystəmizdir.




Qarabağda səlb çəngi şəffaf hərə  
şəraitində uzadıqda izmətli dağları  
görməyi imkan verir.



Azərbaycanın an böyük yay  
otlaqları - Qarabağ yaylaşları.



Gencsər monastr kompleksi.  
Kolbəçər rayonunun Vəng kəndi  
arazisində olan Gencsər monastrı  
Qafqaz Albaniyası katolikoslarının  
iqtamataqlı olmuşluq yaradı  
Alban knyazları Cəlalibər və  
katolikosların türkisi də olub.  
Gencsər monastr kompleksinin  
əsas tielləri XIII əsrdə inşa  
edilib və XIX əsrədən Qafqaz  
Albaniyasının dini və mədəni  
mərkəzi olmuşdur. Kompleksin  
ənənəvi tapşırma yaxşı olan  
kilisenin əsası 1216-1238-ci illər  
arasında Alban knyazı Həsən Cəlal  
qoymusdur.




Sərqi Goyça dağları sərhadda  
yerləşməklə Goyça cökəkliliyini  
şərqiñ hüdudları.

Büyük Kirs (2725 m.). Qarabağ  
sülsülmının en yüksek zirvelerinden  
birı olmaqla əfsanəvi Şuşa  
şəhərindən əzəmətli görünür.




Şuşa Dördüncü Memarlıq  
Qoruğu, XVIII əsrdə yaranmış  
zənjal mərkəzləri içərisində Qarabağ  
sənəğının şəhərtəpə Şuşa şəhəri  
sənədliyə gərin qeyri-adlı obəti  
və təstün strateji göstəriciləri  
ilə seçilir. Şuşa qalasının əsası  
Panatlıxan tərəfindən 1753-cü  
ildə qoşulmuşdur. Şuşa qalasının  
Azerbaiyancın yeniyə salınmış orta əsər  
şəhərsələmə vəziyyəti üçün dörd  
qapısı olub. Baş qala qapısı simadı  
Göncə qapısı adlanırdı. İrəvan qapısı  
və Şuşa qalasının Azerbaiyancın qarib  
bölgələri ilə hərəkətləndirdi. O həri ikisi  
qala qapısı Şuşa stratiq dalğan kəndləri  
ilə əlaqədər üçün yararlı olub.  
Şuşanın iççəkənsə saray binaları,  
divanxana və başqa binalardan  
ibarət kompleks tədiri. Şuşa möhkəm  
şəhər qala olmaqla yaradı, həm də  
XVIII-XIX əsrlərdə Azerbaiyancınn  
mühüm siyasi-iqtisadi və  
mədəniyyət mərkəzlərindən biri olub.  
Şuşa qalasında ilk 9 Ağayı, 8 Yuxarı  
yaşayış məkənləsi formalığı Şəhərin  
daha sər teləfli qarib hissəsində  
2020-ci rus işğaldından (1805) sonra  
isə 12 mənzəl salınır. Qədim yaşayış  
məskəni yerdində Qarabağ xanı  
Panatlıxan 250 il öncə salırdı.  
Şuşa Azerbaiyancın son orta əsər  
şəhərsələmə mədəniyyətinin nadir  
əhədisi, Qarabağ memarlığının cənbi  
enциклopediyasıdır. Şuşa şəhəri  
1988-ci ildə Azərbaycan  
Respublikasının Dördüncü  
tarix-memarlıq qoruğu elan  
edilmişdir.



Kiçik Qafqazda six dağ meşəzi.




Xudatavon monastr kompleksi  
Kəlbəcər rayonunun Vəng kəndi  
ərazisindədir. Tortarçayın sol sahilində  
yerləşən Xudatavon, ya da Dədzərvən  
kompleksi Azerbaiyancın xristian  
memarlıq mənzələrinin ən iyi və mənzəl  
abidələrinindən biridir. Əfsanəvi görə  
Qafqazda ilk xristian misioneri  
olmuş apostol Faddey-Dədə bu  
kompleksdə doft olsunmugur.  
Onu görə Xudatavon kompleksinin  
timəlinin IV əsrdə qoşulduğu  
ətimal olunur. Kompleksdə əsas  
işən işləri XIII əsrdə Albani knyazı  
Vaxtanqın zamanında aparılmışdır.  
Monastr kompleksini tərkibində  
indi iñirməndən çox tikiil və tökü  
qalıqları vardır. Kompleksin baş  
kələscisi 1214-ci ilədən knyaz  
Vaxtanqın arxasında Arzu xatun  
təkrərmədir. Xudatavon monastr  
kompleksində cəxili inşaat kifətələri  
və yekən qalmışdır. Onlarda  
göstərilən bir sırə adları: Arzu xatun,  
Tursun, Seyid, Asan, Ataç, Səmə,  
Altun, Ağbuc, Qarəgoz və başqaları  
bu abidənin ustadlarının etnik  
mənşəyinə görənən – türkliyinəntü  
dağış göstəricilərindən biri  
sayılmalıdır. Bu abidənin çoxşay  
oyma dağ bəzəklərində Azerbaiyancın  
məmərlərinin memarlıq ilə birbaşa  
bağlılığı da aydın hiss olunur.





Cicimli kəndinin türbələri.  
Ləqə rayonunun Cicimli kəndi  
yaxınlığında geniş məzarlıq  
çərçivəsində iki türbə yanşılı ucalır.  
Onlardan tarixən dəbu qədim olan  
Məlik Əjdər türbəsidir. Türbənin  
XII-XIII əsrin sonlarında –  
Eşanın işçiliyi təqib olunduğu  
fırıldır. El arasında "Kar  
gündəz" adlanan ikinci Cicimli  
türbəsinin plan forması içəridə  
xaçvari, bəyazdan kəsərlədir. Kar  
gündəz türbəsinin memarlıq həlliində  
Albanianın xristian memarlığının  
tezisidir. Bu abidənin XVII  
əsrə inşa edildiyi ehtimal olunur.



Pamaklı xanın imarəti. Pamaklı  
xanın imarəti adı ilə tanınan abidə  
Əğdam şəhəri yaxınlığında elüb  
dövrümüzə gəlib qatmış idarə binasının  
ibarətidir. Bu kompleks Pamaklı  
xanın 1738-ci ilə Xorasanın –  
Nadir şahın xidmətinə uzaqlığı  
Qarabağda zəndə quruculuğuna  
başlığındı ilk illərdə işçə edilmişdir.  
İmarətin həyətində bir-sır türbələr  
kompleksi ucaldılmışdır. Türbələrin  
Pamaklı xana, Xan qızı Natavanə  
və İbrahim xana məxsus olduğu  
bildirilir.



Qarabağ xanlığı. Şuşa galası.  
XVIII əsr.



Xudafirin köpürləri. Arəz çay  
üzərində, Çəbrayı rayonu ərazisində  
dövrümüzə qalmış, bir-biriindən  
750 metr aralı yerləşən bu köpürlər  
Xudafirin dərəsində yerləşir.  
Köpürlərin həyəti 15 əsrini  
dəqəkləndirmək üçün on beş əsrmilli  
köpürlərinin təkiliyi on beş əsrmilli  
köpürlərinin təqribi sturi bincinlidir.  
İkinci on bir olub memarlıq  
təslübuna görə XII əsrin abidəsi  
sayılır. Bismər körpü tövə cay əşirinini  
Xudafirin köpürləri cay əşirinini  
yuxarısında olaraq bütünlikdən  
təkiliyi və yaxşı yonulmuş das  
lətəklərə üzənmüşdür. Təsəjjutçular  
bu köpürlərin XIII əsrin sonlarında  
antik köpürləri qoşuları təsəjjut  
yəni təkiliyi fərzi edirlər.  
Ümumduşa xəməngiyəlli tarxi  
hadisələrə böyükliklə, gözəl  
təsəjjutla izenlərinə, yüksək  
memarlıq-mühəndis həllinə və s.  
göra Xudafirin köpürləri universal  
dərzi abidələrdir.


Kiçik Qəfqazın cənub-şərqi  
yamaclarının izbizi manzarası.

Qarabağın karavansarayı. Füzuli  
şəhərindən 8 kilometr cənubda  
yerləşən Qarabağın kəndi  
adından göründüyü kimi bəlgədə  
keçmiş karvan yoluğun təcərit  
qeyşələrindən biri olmuşdur.  
Bu kənddə qalan iki karavansara  
binası da səlib edir. XVII əsrə  
əsas külliisi yonulmamış daşdan  
təkili karavansaraların əzəmətli  
ürtülli iki ieri yerləşə tutur.


Ağdam Cümə mescidi. 1868-ci il.  
Memar Karbələyi Səfi Xan.




Küçük Qafqaz dağlarında dağüstü  
yağla (Cıdır düzü).



Şuşa qalası. Gəncə qapısı.



Şuşa. Yuxarı Gövhər Ağa məscidi.



Şuşa. Xurşudbanu Natəvanın evi.  
XIX əsr.



Şuşa. Qara Böyük xanının qəri.  
XVIII əsrin II yarısı.



Xarı bülbül.




M

LØNKØRAN

Gəzdim sənət cüllərini,  
Oba-oba, oymaq-oymaq  
Na gəzəmiş qayınım sənət,  
Ana torpaq, ana torpaq!  
Astara, Lənkəran.  
Limonların rəngi sarı...

Xəlil Rza Əliyev

Etiraf etməliyik ki, Lənkəran-Talış dağları regionu dünyanın connat güşələrindən biridir. Talış dağlarının unudulmaz gözəllikləri həmisi bizim gözümüzündən canlanır. Azərbaycanın subtropik diyarı o qədər ilhamvericidir ki, şair olmadan belə şeir yazmaq olar. Təsəvvür edin ki, siz hər şeyi - gülləri, ağacıları, quşları qeyri-adi olan nağılabənzər meşə ilə sayahət etmək qərarına galmısınız. Dar, yaşlı cığırla ayidöşəyilərin arası ilə gedirsiniz, onlardan baziləri ipək ipəri, baziləri isə Veneranın saçlarını sızə xatırladacaq. Əger siz Tarzan kimi 100 yaşı fistığın möhkəm budalarını ilə gəzişmək qərarına gəlmisinizsə, bu arzunuzu dərhal reallaşdırıa bilərsiniz. Bu yerlərdə çobanyastığı nəlbəki boyda olur. Gök çalarlı puşkinin işa pençayın ligayında xüsusi seçilir. Bu gül Qafqaz florasının an gözləniləndəndir. Hər laçkıdə ipək saplı banzor damalar saxalanır. İlk dəfə bu unikal gülü 1805-ci ildə botanik Mixail Adame təsvir etmiş və onu maşhur kimyaçı, mineraloq Musin-Puşkinin adı ilə adlandırmışdır. Görünməz gözəlliyə malik Talış diyarını - Hirkan möcüzəsi, Qafqazın qızıl tacı və canub meşələrinin nağması adlandırır. Burada hətta qus mövstümündə də, yasəman və bənövşələr çıxırlar. Ba Phuopsis-in gözəlliyini sözə təsvir etmək olarmı? Parlaq çəhrayı rəngli Phuopsis-in gülləri kürt formalıdır. İnanmaq olmur ki, tabiat belə rəng palitrası yarada bilir. Meh osdikə hər bir gül sanki öz ənənəvi rəqsini ifa edir. Güllərin rəqsini sözə ifadə olunmayan bir gözəllikdir. Talışın hər addımdında təcəbbülənməli olursan. Özündə asılı olma-




Vilşəy dərəsindən Burovar silsiləsinin meşə landschaftına açılan manzara.

yaraq düz qəmətlə gövdənin üzərində asılı qalmış al-qirmızı, qəhvəyi rəngli zəngiççayın öündə ayaq saxlayırsan. Bu fritredeler Talışın qızıl tacıdır. Taəccübülli deyil ki, burada floramın relikt növləri yaxşı qorunub saxlanılmışdır. Dəmirağac, ipək akasiyası, şabalıdyarpaq palid, sumaq, şümşad, yunan gozu, Qafqaz xurması, palid, fistiq, zoğal, rodendron, enliyarpaqlı qayınağacı, iydə və s. takrarolunmaz manzara yaradırlar. Dəmirağac qol-lu-budaqlı inkişaf edərk özünəməxsus dairə formalaşdırır. Elə taassürat yaradır ki, sənki ağacılar al-ələ verib və raqs üçün dairəyə düzülləblər. El işində belə rovayat olunur ki, Talış dağlarının 150 yaşı ağsaqqalı Mahmud Eyavazov Qızılığacın yanına tez-tez gələr və bu nadir tabiat gözəlinin gəvədəsinə siğallayaqaraq belə deyərmiş: "Mən sanın nəticənam. Niya də axı insanlar belə uzun ömürlü olmasınlar! Qızıl ağac! Mənə hayat eşi və qüvvət ver!"

Sarıbulaq ətrafındaki Təngərud dərəsində bəbirin izlərini görmək olar. Ləkəli sfinksler adlandırılan bəbirlər Talışın nadir heyvan növlərindəndir. Deyilənlər görə, bu ləkəli sfinkslər Talışın dağ kəndlərində tez-tez rast gəlmək olardı. Bu haqqda Varzavu, Çayrud, Pirəsur, Züvand kəndlərinin sahiləri tez-tez naql edirlər.

Lənkəran ovalığı - subtropik və sitrus meyvəciliyi (çay, yapon xurmaşı, feyxoxa, tunq, limon və s.) rayonudur. Diyarın şimal hissəsində aşasən üzüm, nar və əncir, həmçinin buğda, düyü, torvazlər, pambıq, tütün beçə-



Endemik və relikt bitkilərə zəngin olan rütubətli subtropiklərin homotipisi Talyş meşələri.

rılır. Heyvandarlıqda isə əsasən qozbel cinsinə mənsub inəklərə – zebulara daha çox üstünlük verilir.

Lənkəranın ovalığının landschaftları dahi Azərbaycan satiri Mirza Cəlil Məmmədquluzadənin adını daşıyan Cəlilabad şəhərindən başlayır. Cəlilabaddakı qədim kurqanlar zərdüştlük dininə mənsub pirləri və dəş heykəlləri mühafizə edirlər. Ardına isə yol Masallı şəhərinə doğru uzanır. Şəse yolunun hər iki tərəfində geniş çəmənlər, düyü sahaları, tütün və çay plantasiyaları ilə seçilən kəndlər diqqəti cəlb edir. Şəhərin yaxınlığında Ərkivan isti mineral bulaqları yerləşir.

Lənkərandan 12 km. şimalda suda üzən coxsayılı köçəri quşların qışlama və çıxalıb artma maskonu olan maşhur Qızlağac körfəzi yerləşir. Bu quşlardan qazqaldaq, ördək (boz ördək və s.), qağıyar, qarabatdaq və qutan üstünlük təşkil edir. Sultan toyuğu və turac qırımızı kitabə salmışdır. Yay aylarında qazlıqda buralarda uşub gəlir. Suda üzən quşların hövzdəs üstünlük təşkil etməsi orzun müxtəlif yurtıcılar (qırğı, aqşayırq qartal və s.) üçün calbedici edir. Bundan başqa hövzə atrafında cöl donuzu, canavar, qaqqal, qamışlıq pişiyi, tülük, su siçanı və s. kimi vahşi heyvanlara da tez-tez rast gəlmək olar.


Cənuba uzanan yol isə yaşıl tarlalardan, bağ və tərəvəz sahələri boyunca keçir. Çay kolları ipak aksiyaları və yapon soforası ilə kölgələnir. Talyş dağlarından axın gələn coşqun sulu çayları dərələrinə tez-tez tosadıf edilir. Ərazidə enliyarpaq kölgəsəalan palmalarla, hamışayaşlı dəfnə ağaclarına rast gəlmək olar. Azərbaycanın ən mənzərəli yerlərindən biri sayılan Lerik Talyş dağlarının hündür hissəsində yerləşir. Lerikin şərqdən mavi Xəzər suları ilə, qarbdən isə dağ silsilələrlə, six meşələrlə əhatə olunması bu gözəlliyi görən hər kəsi valeh edir. Təbiət öz zənginliklərini bu diyardan asır-

gəməmişdir. Təbiətin insana bəxş edə biləcəyi hər gözəllik burda var. Uca dağlar, six, keçilməz meşəliklər, bühlur şəlalələr, coşqun sulu çaylar, möhsuldar torpaqlar və kristal kimi təmiz hava. Rayonun an yüksək nöqtələri Kömrükçay (2493 m.) və Qızırçurdu (2433 m.) dağlarıdır. Müxtəlif dövrlərdə bura sayahət etmiş sayyahlar Lerikin tarixi zənginliyi və ecazkar təbiətinə heyran olmuşlar. Məşhur fransız yazılıçı və sayyahi Aleksandr Dümə Lerik meşələrindən keçərən yolu Xovil kəndindən salmış, bu kəndin qonağı olmuşdur. O, sonralar yazdığı əsərlərdə bu diyardin gözəlliklərindən və yerli alhalının qonaqpərvərliyindən bahs etmişdir.

Lerikin faunası oldukça zəngindir. Burada qaban, tülükü, dovşan, ördək, qırqovul və s. kimi vahşi heyvan və quşlara rast gəlmək olar. Lerik meşələrinin six keçilməz cangallılığında xüsusi program çərçivəsində gorunan bəbirə rast gəlmək olar. Lerik həmisi dənizdən uzun ömürlü sakinləri ilə tanınır. Şirali Mülşümov 163 il ömür sürməklə uzunömürlükədə dunya rekordunu vurmusdur (1812-1975). Lerikdən şimal-qərbdə Yardımlı rayonu yerləşir. Əhalinin əsas məşğulliyəti osasın iri buynuzlu heyvandırıq, dənli bitkiçilik, kartofçuluq və arıçılıqdır. Yardımlı rayonu qədim insan heykəlləri və galaları (Alar kəndi), həmçinin heyvanlara qoyulan daş heykəlləri ilə tanınır (Abasabad, Bozayaran və s.). Azərbaycanın İranla sərhəddində, Talış dağları və Xəzər donizi sahiləri arasında dar zolaq şəklində sıxlıq, yazı-yayı heç bitməyən, hamışayaşlı ağacları ilə tanınan Astara rayonu yerləşir. Buranın zəngin ol örtüyü, çay kolları və çəltik plantasiyaları bir-birini əvəzlayır. Bu ərazilərdə çəltik akişləri bataqlaşmış ərazilərlər tamamlanır. Dağlıq sahələrə doğru getdiyikcə sıx lilanlı meşələr uzanır. Qeyd olunan ərazilərdə 1090 m. hündürlükde eyni adlı bulaq ətrafında Meşəsi istirahət zonası yerləşir. Meşəsi bulağının isti küükürdlü müalicəvi suları revmatizm, əsəb xəstəlikləri, qanazlığı və xroniki yorğunluqdan əziyyət çəkənlər üçün şəfa mənbəyidir.



Əvəzildilməz Hirkən meşələri tədris onşalar tərəfindən sıxlığıdır.




Talışın dağ manzəri.



Talışın dağlılı çökəklikləri  
tezərəfət mövzusu ilə  
mənimənmək üçün dəha  
əlverişlidir.



Lənkəran təbii vilayətində dağ  
yolları.



Şehri Lerik məşəzi.  
Azərbaycanda ən çox atmosfer  
yağışlarının (1400-1800 mm.)  
düşəndiyi Talış dağlarının cənub-  
şərqi yamaclarında gərləşən  
hamıçyaslı məşəz və onları körək  
keçmə çay dərələri insanı vələh edir.



Kərəməz, soy, fəmisiçaylı  
Hırkan meşələri




Tatlı dağlarında axançaltı, günəş  
qırıub edərkən dağlar və meşələr  
heyvanədiçi manzara yaradırlar.



Bildsuvarda zəhmətəşəxş təbiətəcər  
insanların əli ilə yaradılmış  
manzoralar.





Dəğ meşəsinin sükutunu inçəq  
çay suyunun şirliyi pozur.



Yardumlu çökəkliyi. Talış silsiləsi  
ilə Bırıvar və Peçəvar silsilələri  
tərəfindən hündürləndigindən dağ-  
bozqır qolları ilə ətraf ərazilərdən  
seçilir.



Lərikə şəhər. Bark və yunraq  
vulkanogen və vulkanogen cökəm  
süxurların növbətişədiliyi. Talış  
dağlarında həmşəşəjəl meşələr  
fonunda bülür suyu şədələr  
ərzəvələnməz gəzəldik imis  
götürür.



Xanbulançay yatağı.

Xanbulançay su anbarı.  
Xanbulançay hövzəsində Buzırı  
çay üzərində yaxşı meşələr  
əyqununda təklimiş bu su anbarı  
şəhərinə və skin sahələrinə su ilə  
etibarlı təmin etməklə bərabər,  
hamçinin turistlər üçün gözəl  
istirahət mərkəzidir.



Cay dərinində səthə çıxmış  
vulkanogen-çökəmə mənzələ dən  
susurlardan ibarət serpantinler.




Dəmirəğac. Lankaran meşələrində  
geniş yayılmış dəmirəğacının  
odunçığı çox hərk olmasından və su da  
batması ilə fərqlənir.






Tələş dağlarında Qızqalası Təbiətla  
insan inşayının nticasının  
hürləndiyə məkandır.



Qayalı dağlar.




Masallı meşələri.



Masallıda yarımsüra-quru göl ve bataqlıq-çəmən landschaftları Xəzər dənizinin sahilini qızdırır.



Viləzgav dərsində astana röyğunlər ləskəd möhrətirməkda dağ çülları üçün səciyyəvi olan manzara yaradırlar.




Viləzgav dərsində astana röyğunlər ləskəd möhrətirməkda dağ çülləri üçün səciyyəvi olan manzara yaradırlar.





Vilçay'da  
vulkanik  
çöküntülerde


Talış dağları min bir dördün  
dərmanı olan mineral  
bulaqlarla zəngindir.



278

AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MƏCÜZOLOĞU

Masallı meşələri.




279

AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MƏCÜZOLOĞU

Hükümetin doğa eylemleri





Pechora silsiləsi. Paleogen, neogen  
və qırmızı vulkanogen-çökən möngölü  
süçlərdən ibarət olan bu orta  
dağlıq sıx meşə ortaçılığına malikdir.



Hırkən meşələrinin ulduzu  
gecləri.



Lerik manzaraları.



Masallı meşələri.



Pechorada şalaləli və astanlı dağ  
çayları göz oxşayır.



Lankaran tabii vilayeti sətrən  
bağları da möqəddir.



Bu bölge Azərbaycanın digər bölgələri kimi özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, memarlıq abidələri ilə zəngin olan məkanlardan biridir. Dağlıq relyefdən dənizsahili reliyefə qədər dayışan coğrafi mövqə orzadə müxtəlif memarlıq-plan həllinə malik tikilliləri comlamlıdır. Subtropik iqlim, atmosfer yağıntılarının çox olması, coğrafi mövqə və yerli tikinti materiallarının özünəməxsus memarlığının formalaşdırılmışdır. İnşaatda yerli tikinti materialları kimi asosan ağ ohangdaş, ağac və qızılırmaz körpicəndən istifadə edilmişdir. Belə ki, zəngin meşə-ağac materialları bəyləgaya xas olan mülki memarlıqda ləmərlərin qurulmasına, hündür qardaqlı örtük konstruksiyaların xarakterik hala çevirmişdir. Talış-Lənkəran bölgəsinin Cənubi Azərbaycanla sərhəddə yerləşməsi onun tarixi memarlıq ərəzisində Təbriz memarlıq məktəbinin təsirini bürüza verir. Talış-Lənkəran zonasında dövlət tərəfindən qorunan ölkə və yerli əhəmiyyətli müxtəlif təyinatlı abidələr mövcuddur. Bunlardan ikisi - Masallı məscidi (XIX əsr Qızılıqac kəndi) və Hısqadərə kəndində XIV əsrdə aid olan Nazar xanın türbəsi ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısına daxil edilmişdir. Bundan əlavə bu bölgədə onlarla qala, məscid, kilsə, türbə, hamam, körpü, yaşayış və icimai binalar yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilmişdir. Talış-Lənkəran bölgəsində ümumilikdə 231 yerli əhəmiyyətli memarlıq abidəsi vardır ki, bunlardan Masallıda-89, Lənkəranda 53, Astarada 48, Lerikda 27, Yardımlıda 8, Çəlilabadda 5, Biləsuvarda 1 abida olmaqla dövlət tərəfindən qorunur.


Lənkəran şəhərinə giriş.



Astarada Qum məscidi. Astarada şəhəri Mərkəzi Qum məscidi 1898-ci ildə yerli əhalinin tərəfindən inşa edilmişdir. Sahası 221 m<sup>2</sup>, tutumu 200 nəfərdər. Mərkəzi Qum məscidi tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.




Lənkəranda dətniz qala (Zindan, XVIII əsr). Lənkəran qalası ilə eyni vaxtda – 1747-1786-ci illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Məşəkədir. Dəqiqənlər görə İran şah Nadir şah 1747-ci ildə Lənkəran galibis və buraya Şəhəri nüzfindən olan Şeyx Abbas Nadir şahın forman ilə Talyış hakimiyyətini elan etmişdir. Elə həmin ildə buranı möhkəmtəmərlik məqsədi ilə ləmənin qaldanın inşasına başlanılmışdır. Lənkəran qalasının ümumi sahəsi Baku qalasından demək olar ki, iki dəfə böyük olmuşdur. Lənkəranın rütubəti işlimi tədricən qalanın dağlaşması ilə nəticələnmişdir.



Astarada Korbələy Hömid Abdulla hamamı. Hamam 1806-ci ildə Korbələy Hömid Abdulla tərəfindən Astarada rayonunun Ərcivan kəndində tikilib. Hamamın üstündə sakız güləbzə var. Yuxarıdan baxanda səkkizqapılılı tələddüz xatırlaşdır. Əhəlinin ham də ünsiyyət yeri olan Ərcivan hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və hamam ilə sonuncu kimi yerli şahının istifadəsində olub. 2001-ci ilin avqustundan itibarət Mədəniyyət və Turizm Nazirliyinin müdafiə qərarı ilə dövlət tərəfindən qorunur.

Lankaran şəhəri. Kiçik bazar  
məscidinin minarı.



Kiçik bazar məscidi 1906-ci ildə Lankaran şəhərində inşa edilmişdir. Məscidin inşasında əsasən qırmızı körpədən, yeri qıymallı meşə materiallarından, kırmağıdan istifadə edilmişdir. Lankaran məscidlərinin başqa regionlarda olan məscidlərdən fərqli cəhətə minarələrin olmamasıdır. Məscidin inşasına Tağı bay, Ağa bay, molla Nasir və bətrül və vaxtı şəhər camiati vəzifəsi vermişdir. Məscid invidiyadak zəvəlki görkəmini saxlamış və dövlət tərəfindən mühafizə olunur.



Lankaran'da Seyid Xəlifi türbəsi. Cəl kəndində, XIX əsrda inşa edilmişdir. Burada hündürlüyü 1 m, 40 sm -cən qəribərliklə abidənin təsvirlərdə əl, ayaq izləri, ox, qılınc, nizə, omuz və başqa səslər növünün təsviri olan dərəcələr diqqəti cəlb edir.



Lankaranda yaşayış evi (Mir Ohmad xanın evi). Tikili 1913-cü ildə inşa edilmişdir. Mir Ohmad xan bu evi həyat yoldaşı Tuğə xanım üçün tikdirmiştir. Milli memarlıq elementlərindən bacarıqlı istifadə olunmuş bu evin fasadları atovn naxşularla zəngindir. Binannın inşasında Fransadan memar və ustalar davot edilmiş, tikildiham qərb, ham da şərq memarlıq elementlərindən məhsərlər istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, binanın qimal və qərb fasadlarında körpə və yonulmuş aq və dağ işləməsidır. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür.

N

NAXÇIVAN



Gəzirəm qoynunu mən qarış-qarış,  
Nur boyanırsan doğulanda dan.  
Hər yanda yüksəlş, hər yanda yarış,  
Bu nəğməm sandır, doğma Naxçıvan!


Sən Oğuz elisin, Nuhun yurdusun,  
Tarixlər yaşayır "Gomiqaya"ndı.  
Alınmaz qayasan, qalib ordusun,  
"Əlinca" mərd olub ən ağır anda.  
Qoynunda çağlayan çeşmə suları,  
Evleri dolasıq, sarınılk yayır.  
"Sırab", "Badamlı" fəzəzsiz var,  
Çoxları dərənin dərməni sayır.

Səhlab Məmmədov

Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (Naxçıvan MR) yerləşir. Bu dağlıq məkanın ərazisinin 30%-dən çoxu dəniz səviyyəsindən 600 m-dən 1000 m-ə qədər hündürlükdədir. Regionun ən hündür nöqtələri Qapıcıq (3904 m.), Yağlıdərə (3827 m.), Qazangöldəğ (3814 m.), Davəboynu (3560 m.), Ağdağ (3488 m.), Salvartı (3160 m.), Keçəldəğ (3114 m.) zirvələri və Biçənək (2347,8 m.) aşırıdır.

Naxçıvan ərazisinin landschaftları özünəməxsusluqları ilə seçilirlər. Bu diyara ilk dəfə gələn insan olçatmaz hündür dağ zirvələri, hamar və geniş olmaqla, demək olar ki, bitki örtüyündən məhrum düzənliliklər, çox da hündür olmayan qayalıqların nağılı qəhrəmanlarının fantastik daş şəhərlərini xatırladan "naxılı qüllələr" ilə rastlaşa bilər. İnsan üçün Naxçıvançay dərəsinin dik sahilindən cingiltili damcılarda qıraqa səpələnən töməz su-

Naxçıvan şəhərinin panoraması.



Naxçıvanda Xan evi.


lar, müəyyən fasılələrlə dəmir və kükürd sulu qeyzərləri ətrafindakı qırızımlı torpaqlardakı çox da böyük olmayan "çalaralar" (massolən, maşhur Əshəfi-Kof yaxınlığında) təccübli görünümə bilər. Xarici görünüşünə görə qurraq olan düzənliliklərin altı işləbsulu yeraltı çaylar axır. Onlara unikal tərkibə malik mineral sular – Sırab, Badamlı, Vayxir, Daridaq və digərləri aiddir.

Yeraltı suların bol olması sayəsində tarixən bu ərazilərdə kəhrizlər – susurları unikal yeraltı və uzunmasafalı tuneller tikintisi mədəniyyəti yaranmış və yüksək səviyyəyə çatmışdır. Bu kəhrizlər yer səthindən pilləli şəkildə tunnelənə bilir, bəzilərindən isə sən bulaq formasında üzə çıxır. Kəhrizlər xarici görünüşüce müasir sənəmələri xəttinin borusunu xatırladır. Kəhrizlərin tikintisi ilə maşqul olan yerli sanətkarlar (kankanlar) bu günə qədər özlərinin ustalıqlarını qoruyub saxlamışlar. Baxmayaraq ki, kəhrizlər Azərbaycanda əvvəller bir çox yerlərdə yayılmışdır. Baxmayaraq ki, kəhrizlər Naxçıvan MR-də rast galınır.

İran və Türkiyə ilə dövlət sərhədi boyunca Araz çayı axır. Həmçinin burada 40-a qədər orta və kiçik çaylara rast galınır ki, onlar da başlanğıcını Zəngəzür və Dərələyəz dağlarından götürür. Bu çaylara Ordubadçay, Əlinçəçay, Gilançay, Naxçıvançay, Arpaçay və s. aiddir. Burada "Üzən adası" ilə mənşələri Batabat gölü yerləşir. Ərazidə palid, fisdiq, vələs ağacları, çoxlu darmən bitkiləri yayılmışdır, heyvanlardan ayı, cöl donuzu, tülkü, dovşan, canavar, Kiçik Asiya müflən, elçə də quşlardan Xəzər uları, dağ qarınşusu, kəkliklə rast galınır.

Bu diyar hələ çox uzaq keçmişlərdə məskunlaşmış və burada qədim dövrlərə aid müdafiə qurğularının qalıqları öz miqyasına görə insanı heyrləndirir. Burada qədim insanın ilk məskənləri – mustey dövrüna (135 min il bundan əvvəl) aid olmaqla, Qazma, Kilit (Ordubad rayonu), elçə də Naxçıvançay və Əlinçəçay sahilindəki mağaralar yuxarı paleolit dövrünün yaşayış məntəqələrinin izlərini saxlamışlar. Gültəpə obyektiindəki və

Hz. Nuhun türbəsi.



Arpaçayın dərəsindəki (Ovçular təpə, Damlama) arxeoloji tapıntılar eneolit dövrünə aiddir.

Naxçıvan şəhəri – Naxçıvan MR-in paytaxtı olmaqla, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 1000 m. hündürlükde yerləşir. Yerli əhalisi Naxçıvan şəhərinin yerindəki yaşayış məntəqəsinin yaranma tarixini İncil ofsanası olan "Böyük subasma"dan xilas axtarın Nuh peyğəmbərlə əlaqələndirir. Onlara görə Nuhun gəmisi dağ istiqamətlənən zaman bir neçə dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və zərbədən Ağrıdağ, İlandağ və ya Qapıcığın zirvələrini parçalamışdır. Yerli rəvayətə görə "Böyük subasma"dan xilas olan Nuh peyğəmbər bu ərazidə yaşamış və həytən getmişdir. Son vaxtlara qədər sağ olan hörməti ağısaqqallar böyük əminliklə Nuhun qəbrinin harada yerləşməsini biliirdilər. Yerli əhalisi arasında bu rəvayət geniş yayıldıqına görə tanılmış rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" adlanan sonat asarını yaratmışdır.

Naxçıvan adı rast galinan və bizim günlərə qədər gəlib çatan ən qədim yazılı manba Ptolemyin əsərləridir (II əsr). Ptolemy Naxçıvanı "Naxsus-an" adlandırmışdır. Orta əsr ərəb mənbələrində Naxçıvanı "Neşava", məşhur müalliflərdən Məhəmməd Naxçıvanı, Həmdullah Qozvini, Kəbib Çələbi, Eviya Çələbi və digərləri öz əsərlərində hörmət olaməti olaraq buranı Naqsi-Cahan ("Dünyanın bəzayı") adlandırmışlar.

Muxtar Respublikanın cənubunda, Araz çayı sahilində Babek rayonu yerləşir. Bu rayonda Sirab, Qahab, Vayxır mineral su mənbələri, daş düz yatağına rast gəlinir. Burada çaylardan Naxçıvançay və onun qolu Cəhricay, su anbarlarından isə Araz, Nehram, Uzunoba, Sirab mövcuddur. Rayon

Araz çayında ada.





Naxçıvan dağları kəskin parçalanmış rəlyef ilə seçilir.

ərazisində məşhur arxeoloji abidələr - Kültəpə, Kültəpə-2, qədim yaşayış məntəqələri - Abbasabad, Vayxir, Əznəbürt yerləşir.

Culfaya gedən yoluñ ətrafındakı dağlar çox gözəl və özünəməxsusdur. Geoloji amil (süxurların tərkibi, yaşı və s.) bu dağların xarici görünüşünə təsir etmiş və onlar fantastik forma almışlar. Rayon ərazisində çoxlu sayıda (40-a qədər) mineral su mənbələri vardır. Onlardan biri Dardəğin yamaclarında yerləşmişdir və sutkada 500 min litr yüksək doracada minerallaşmış su verir. Əlincəqala qəsrı (VI-VII əsrlər) arxitektura baxımından daha çox forqlənən tarixi dağ qalasıdır. Bu müdafiə istehkamı dağın zirvəsində yerləşir və orazinin reliyefinə uyğun tikilmiş pilləkənvari dövərlər vasitəsilə qorunur. Dəniz səviyyəsindən 1640 m. hündürlükde yerləşən bu qəsrə müstəqil su təchizat sistemi məvəcuddur. Yerli əhali qəsrə bəzən "Şahtaxtı" adlandırır ki, bu da "Şahın oturduğu yer" kimi mənənə daşıyır. Əlincəqala qəsrini məşhur "Kitabi Dədə Qorqud" espozunda qeyd edilmişdir.

Ordubad rayonundakı Gəmiqaya dağında e.a. VI-V əsrlərə aid unikal petroqliflər saxlanılmışdır. Burada insani, onun mösiətini, ovçuluğu, real və fantastik heyvanları öks etdirən çoxlu sayıda qaya rəsmləri vardır. Keçmişin dayışılmamış simasını saxlamış, gözəl və çox da böyük olmayan Ordubad şəhərinin anlamarla üçün onu görmək lazımdır. Şəhərdə nəhəng, qədim və geniş əhatəyə malik çınar ağacı "çətir" funksiyasını daşıyır,



Gəmiqaya petroqlifləri.

özünəməxsus məscidlər, o cümlədən məhəllə məscidləri, kəhrizlər xüsusi silə forqlənir.

Şahbuz rayonu dağlıq ərazidən ibarət olmaqla, en hündür nöqtələri Salvartı (3160 m.), Keçəldəğ (3114 m.) zirvələri və Biçənək aşırımadır. Burada çoxlu sayıda yeralı sular, o cümlədən mineral sular (Badamlı, Batabat, Karvansaray, Biçənək) vardır. Rayon ərazisində kükürd, tikinti materialları, torf yataqlarına rast golinir. Şahbuz rayonunda Naxçıvançay və onun qolları - Küküçay, Şahbuzçay, Salvartı, göllərdən Qanlıgöl, Batabat, dağlarda isə meşə massivləri yerləşir.

Kongorlı rayonunun dağlıq reliyefi, iqlim xüsusiyyətləri, çayların olmasına yerli bitki örtüyündən xüsusiyyətlərini müyyən etmişdir. Rayonun bitki örtüyü asasən yarımsahra və dağ cölləri (kolluq, ot, nadir ağaclar) ilə təmsil olunub. Ərazi kənd təsərrüfatı rayon olmaqla, burada tütün, üzüm, torvaz, dənli və bostan bitkiləri əkinləri geniş yayılmışdır.

Şərur rayonu Muxtar Respublikanın qərbində yerləşməklə, conubda İranla sərhədləndir. Rayonun əsimal və şərq hissələri dağlıq reliyefə malik olmaqla, burada Dərələyəz dağ sistemi (Gelinqaya, 2775 m.) yerləşir. Şərur rayonu ərazisində yerləşən Arpaçayın və Arpaçay su anbarının suyundan suvarılmış istifadə edilir. Ərbatan, Qarahəsənli və Babəki kondlorının ətrafında aparılan arxeoloji qazıntılar ərazidə qədim yaşayış məntəqələrinin olmasını sübut etmişdir.

Dağ sıçrularının yarattığı  
tabii nüshalar.






Arid iqtimiz ərafinda parçalanmış  
azmisiş ulu dağlar.




Daşlı-qayalı Naxçıvan dağları.



Naxçıvan dağları.

Batabat manzara.



Batabatda üzən torfadası.




Batabatda subalp çəmən-kolluqları.



Ordubad Gögölü (avqust aylı).



Naxçıvan MR-da su  
əlqiyatlarından səmərəli istifadə  
etmək üçün çoxlu su anbarları  
təkimiqar.



Quraq iqlimə malik Naxçıvanın  
əksər hissəsində yaşlılıqlara daha  
çox çay dərələrində rast gəlinir.



Dərələyəzdə subalp çəmənliliyi  
(Şahbuz rayonu).



Arazada arşamçığı.



Arpaçay su anbarı.




Arpaçay səlli dövrü.



Culfa rayonunda manzajını  
bulaqdan götürürən dağ çayı.






308




Bəməyər su anabarı.




*Uzunoba su ambar.*



Duzdagi platosunda solit  
manzaresi.



Çelzengolunda Vahabba karsit  
mağarası.




Zugozur ve Dardozz dağlarında  
karst mağaraları geniş yayılmıştır.




Dag sularlarının bütönlüğünü  
pozan tektonik çatlar.






Zəngçəzur dağlarında dik qaya  
qırıntıları.



Qadim dəmizin naxışları (Duzdağ  
platöyü).



Qayalı dağların yarımsəhra  
landşaftları.



Badamlı kəndi.



"Şehinlerini" gözleyen yuvalar.




Pərvəzənən kəpənək.

Dərələyəzdə subalp çəmənlüyü.



Meşə-kol landsajfları.



Dərələyəzdə subalp xadaları.



Naxçıvanın yay manzaları.



Ayçınqıl çayı (Zəngəzur-Vəndəmçayının qolu).



Gəmiçaya manzalarları.




AZƏRBAYCANIN TƏBİD VƏ MEMARLIQ MƏCÜZOLOLARI

Zəngəzur silsiləsi.




Naxçıvanın daşlı-qayalı dağları.

11



Əlincə qalası.






İländəğin sırası yaz aylarında  
yazılığa qırı olur.



İländəğ qışonu.



İländəğ yazda.



Əfsanəvi İländəğ.

Camaldin qayalıqları (Culfa rayonu).



Dəniz səxurlarında qırılma.



Qranit qayalarda ardic.




Daş naxışları.




Qoriso ağacı.





Əylis şəlaləsi qışda.




Əzəməlli Naxçıvan dağları.

Naxçıvan Azərbaycanın və Şərqiñ an qədim məskənlərindən biridir. Antik və orta əsr müəllifləri Naxçıvan şəhərinin eramızdan avval 1539-cu ildə salındığını göstərlmişlər. Naxçıvan XII əsrin 30-70-ci illərində Azərbaycan Atabayları dövlətinin paytaxtı olmuşdur. Bu dövrda Naxçıvan Yaxın Şərqiñ mühüm mədəniyyət, elm, ticarət, sənətkarlıq mərkəzinə çevrilmiş, burada özünəməxsusluğu ilə seçilən Naxçıvan memarlıq məktəbi təşəkkül tapmışdır. Naxçıvanın intibah dövrü olan XII əsrin tarixi hadisələri, Əcəmi Əbübəkr oğlunun bu dövra tosadif edən memarlıq ərisi bu məmləkətin dünyada tanınmasına və Naxçıvan memarlıq məktəbinin yaranmasına səbəb olmuşdur. Bu dövrə Naxçıvanın qüvvətli Atabayları dövlətinin paytaxtına çevriləsi ilə onun əhəmiyyəti olduqca artır, burada sənətkarlıq və inşaat işləri xeyli genişləndir. Naxçıvan XII əsrə eyni zamanda dekorativ-təbliğci sənətlərin yüksək soviyyədə inkişaf etdiyi bir mərkəz idi. Körpic hörgüsü, körpic-dan qurasdırma blokları, müxtəlif bicimli körpicin maharələ tolbiqi, kärpiçin birrangi yeknosoklıyından uzaq olmaq üçün zariflik, monumentallıqla yanşı, həm da həndisi ornament islamələri, inşaatda səmərəli üsulların tolbiq edilməsi Naxçıvan memarlıq məktəbinin xarakterik xüsusiyyətləridir. Naxçıvan XII əsrdə böyük və maşur yaşayış məntəqəsi olmasında, onun bir şəhər kimi diqqəti cəlb etməsində Əcəmi yaradıcılığının müyyən rolü olduğu şəxsləndir. Əcəmi Əbübəkr oğlu Naxçıvanı öz memarlıq ərisi ilə Naxçıvan memarlıq məktəbinin yaradıcısı olmaqla голəçək nəsillərə bir nümunə qoyub getmişdir. Əcəmi yaradıcılığının bir sıra tikililəri (Cümə məscidi, Qoşa minarəli giriş tağı, dövlət binaları, mədrəsələr və s.) dövrümüzə gəlib çatmasa da, Yusif Küseyr oğlu, Möminə xatun türbələri və onların təsiri altında tikilmiş bir sıra memarlıq inciləri Naxçıvanın vizit kartına çevrilmişlər. Naxçıvan MR-da 1 qoruq, 4 dünya, 30 ölkə, 286 yerli əhəmiyyətli memarlıq abidəsi AR Nazirlər Kabinetin tərəfindən 2001-ci ildə siyahıya alılmışdır.


Möminə xatun türbəsi.  
1186-cı ildə Naxçıvan şəhərinin  
qərbi hissəsində tikilmişdir  
(memarı Əcəmi Əbübəkr oğlu  
Naxçıvanı). Azərbaycanın  
Atabaylar dövlətinin bəndi  
Sənədinən Eldəniz tərəfindən  
əvvəl Məmənə Xatunun şəpər  
təzərinə mövzul yaradılmışdır  
qızar verilişinə, onun tikişini  
əylə Məmmənedzə Cələn Pəhləvən  
hərəti 182-ci ildə məskənəyində  
bəzən qətlənmər. Abidə zəmətli  
memarlıq xəngəli ilə yanaşı,  
Azərbaycanın qədim tərzini,  
mətəqəm dəstəcəyinə, yüksək  
sənəcəydi məskənlərinə, böyük  
memarlıq məktəblərinə matik  
oldağını göstərir.




Məmmət Xalıq türbəsi.



Yusif Küseyr oğlu türbəsi.  
Naxçıvan şəhərindən qədim  
memarlıq abidələrindən biridir.  
Türbənin üzərindəki kitabda  
onun 1162-ci ilə memar Əcəmi  
Əbübəkə oğlu Naxçıvanı tərəfdən  
tikildiyi və orada dafn olunmuş  
şəxsin adı (Yusif ibn Küseyr)  
göstrülmüşdür. Kompozisiyasına,  
tektonik aydınlığını, hissələrinin  
mütənasibliyinə, mühəndis  
quruluşunun səviyyəsinə görə  
türbə yüksək hədi memarlıq  
mükemməlidir.



Naxçıvan şəhərinin mərkəzində  
hamam.






Elmıçqay sanəgahı. Culfa rayonunun Xanəğə kəndində yerləşən memarlıq kompleksidir. Kompleksdən dərişimizə Xanəğə türkəsi, məscidi, nəmətüm abidənin sıxımları və həqiqi bir tikilmən tarabəşləri gəlməyib. Elmıçqay sanəgah kompleksinin əsası əmir Uluq Qutluq Lala loqının tikildiyi vəsüfat şəkilli türbə təşkil edir. Türbənin kitabəsinənə memarın adı (Memar Cəməldədin) qalmış və əsüb xüsusiyyətlərinə görə onun XII əsrin sonu - XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Türbənin inşasında kərpili yanğı, frizləri qazdan da istifadə olunmuşdur.



Elmıçqay sanəgahının portalı.



Qızlar bulvarı.




Naxçıvanda İmamzadə kompleksi.

Qarabağlar türbəsi. Qarabağlar abidələri bir kompleks şəhəndə olub buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın galaları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axşalarında və ya XIII əsrin sevollarında tikilməsi güman edilir. Bu iki minarəni bir-biriň bağlayan portal quruluşu isə XIV əsrə aiddir. Qarabağlar türbəsinin fəsdi 1529-cu ildən əlavə edilmişdir. "Allah" sözlərindən yeradılmışdır.





**Ordubad Tarix-Mədəniyyət qoruğu.** Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri 1977-ci ilə abidələrin zənginliyi baxımından və tarixi şəhərsətə quruluşunu qorunub saxlaşdırı üçün Tarix-Memarlıq Qoruğu elan olunmuşdur. Qoruqda 5 yaşayış zonası vardır ki, bu da öz növbəsində 13 məhəlləyə bölünür. El adı ilər hər məhəllinin meydانında məscid, məscidin yaxınlarında isə kələzir və cinar var. Qoruq arzadə hamamları, buzxana, zorxana, məscidləri şəhərsətə quruluşunu formalıdır. Kələzir şəhər çiç körpüdən tələfi. Ordubad məscidi işləbənnən zirzəsi Cümə məscidi həsab olunur (XVI əsr).



Gülüstən türbəsi. Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Mömına Xatun türbəsinin əsiri ilə XIII əsrin sevəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qüllələri türbələri qrupuna daxildir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir.

**Qeyzariyyə.** XVII əsr Azərbaycan memarlıq abidəsi olan Qeyzariyyə Ordubad şəhərindədir. Böyük günbəzən və ona bitişik səkkiz kükəy günbəzələrdir. Gözəl memarlıq işləbənnən inşa edilmişdir. İlk cəxtərlər örtülü ticarət mərkəzi kimi nüvəndə tutulmuşdu. Sonralar pöhləvənlərin gülləşdiyi yer kimi rəla arasında Zorxana adı ilə tanınmışdır.



**Tərtib edənlər:**

AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları  
R.M.Məmmədov, E.K.Əlizadə, T.N.Kəngərlı, S.Ə.Tarixazər, E.C.Kərimova

AMEA Memarlıq və İncəsənat İnstitutunun əməkdaşları  
R.Ş.Əliyeva, E.N.Əliyev, T.H.İsayeva, N.A.Zeynalov

Fotoşəkillər tərtibçilərə və Novruz Novruzov, İlkin Kəngərlı,  
Maksim Skupov, Hikmət Sadıqov, Davud Yaqubov, Deviloviç,  
Lyokin Photo, Elman Yusifov, Rafiq Nağıyevə məxsusdur.

**Dizayn:**  
Novruz Novruzov

**Məsul kətib:**  
Jalə Muradova

**Səhifələyici:**  
Gülənə Səfərova

**Şəhərin Şəhəri**  
Şərqi-Qərbi Nəşriyyat Evi

[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](http://www.fb.com/eastwest.az)  
[info@eastwest.az](mailto:info@eastwest.az)

Buraxılışa məsul: Sevil İsmayılova  
Baş dizayner: Nurlan Nəşmatov  
Baş redaktor: Samirə Bektəsi  
Texniki direktor: Allahverdi Kərimov  
Nəşriyyat Evinin direktoru: Rasim Müzəffərli

Çapın imzalanmışdır: 15.10.2015. Format: 64x90 1/8. Ofset çapı  
Fiziki çap vəraqi 42,5. Sifariş 15308. Tiraj 500



"Şərqi-Qərbi" ASC-nin matbaəsində çap olunmuşdur.  
AZ1123, Bakı, Aşıq Əlişər küçəsi, 17  
Tel.: (+99412) 374 83 43  
(+99412) 374 73 84  
sharq.qarb@gmail.com

Ar 2015  
1776



ئۇرىقىنىڭ  
ئېلىنىڭ  
ئەندەم

BAKİ  
2015

Şerq-Qerb Nşriyyat Evi

104090